

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzetdir

# SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 116 (5588) 22 iyun 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Azərbaycan Milli Ordusu Qafqazda ən müasir ordunun hesab olunur



4

Əli Əhmədov:  
"Azərbaycanda özəl  
məktəblər şəbəkəsinin  
artırmaq lazımdır"

4

Dövlət sərhədinin  
pozulmasının  
qarşısı alınıb

12

Vardan Maixasyan:  
"Onlar özlərinə  
hökəm oxudular"

22 iyun 2018-ci il

**A**zərbaycanda dövlət başçısının düşünülmüş siyaseti nəticəsində, ölkəmizdə sabitlik qorunub-saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır. Həyata keçirilən çoxtərəfi və balanslaşdırılmış siyaset nəticəsində Azərbaycan regionun ən güclü, nüfuzlu dövlətinə çevrilib və son 15 ildə bütün sahələr üzrə böyük uğurlara imza atıb. Sürətli sosial-iqtisadi inkişafını yaşıyan Azərbaycanın əldə etdiyi uğurlar, tərəqqi hər bir vətəndaşın həyatında hiss olunur və insanların rıfah hali günü-gündən yaxşılaşır.

Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əmək-haqqi və pensiyaların, eləcə də, büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, vaxtaşırı artırılması və bu qəbilden olan digər tedbirler ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm amillədir.

Əldə edilən bu uğurlar Ermənistən həyata keçirdiyi işgalçılıq siyaseti üzündən öz doğma yurd-yuvalarını tərk edərək, qacqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayışına, sosial vəziyyətinə də təsirsiz olmuşdur. Qacqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin da-ha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasetin əsas prioritətlərindən birini təşkil edir. Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə "Qacqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Programı" olmuşdur. Məhz bu program və orada nəzərdə tutulmuş geniş tedbirler ölkəmizdəki qacqın və məcburi köçkünlərə dövlət qayığının daha bir təzahürü idi. Sözügedən program nəticəsində 2004-cü ildən başlayaraq qacqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi.

2007-ci ildə ölkədəki 12 çadır düşərgesinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qacqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bu işe 2,3 milyard manat vəsait sərf olunub. Məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 265 min nəfər qacqın və məcburi köçkün mənzil-meşət şəraitini yaxşılaşdırılıb. Təkcə ötən ildə 12 min köçkün mənzillə təmin olunub, bu il isə 20 min köçkün yeni evlərlə təmin edilecek. Cənab Prezident İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, evlərlə, mənzillələ, yaxşı şəraitlə təmin edilecək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır: "Ancaq bu, minimum programdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracaq". Mayın 24-də isə Bakının Qa-

# Qacqın və məcburi köçkünlərin problemi dövlətin diqqətindədir

*İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırlırlar"*



radağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin açılışı oldu. Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulub. Qeyd edək ki, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qacqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirədə Mehriban xanım Əliyeva çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. Bir il əvvəl 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən "Ümid" yaşayış kompleksinin təməli qoyuldu. Bu gün artıq istifadəyə verildi. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub və bu, 1026 məcburi köçkün ailəsinin mənzillə təminidir. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edərək bunun gözəl hadisə olduğunu bildirib: "... Azərbaycan vətəndaşı, ağır vəziyyətdə yaşayan soydaşlarımız, məcburi köçkünlər daim diqqət mərkəzindədirler. Bu kompleksin yaradılması Azərbaycan dövlətinin siyasetini göstərir, köçkünlərə olan qayığının təzahürüdür. Cəmi bir il ərzində bu gözəl yaşayış kompleksi yaradılıbdır. Düz bir il bundan əvvəl bu kompleksin təməli qoyulmuşdur".

Cənab Prezident məcburi köçkünlərin problemlərinin həlli, yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Programı uğurla icra edildiyini diqqətə çatdırıb. Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəl-



dilmesi üçün də dövlət tərəfindən mühüm tedbirler həyata keçirilir. Azərbaycan dövləti məcburi köçkünlər üçün nəzərdə tutulmuş ərzaq yardımından digər məsələlərə qədər əsas problemləri iqtisadi gücү hesabına həll edir. Qacqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasetin məntiqi nəticəsi olaraq, tezliklə öz doğma torpaqlarına qayğıdaşalarına, Azərbaycanın ərazi bütövlüyünün bərpə ediləcəyinə inamları daha da artıb. Doğma yurd-yuvalarından didərgin dushmanı insanlar üçün salınan qəsəbələr, tikilən evlər qacqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdırıcıları, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. "Bu yaşayış kompleksi sizin üçün müvəqqəti yaşayış yeridir", - deyən Cənab İlham Əliyev işğaldan sonra belə gözəl şəhərciklərin bu gün işğal altında olan torpaqlarda da mütləq yaradılacağını qeyd edib.

Ötən il Cocuq Mərcanlı kəndinin bərpası təmən edildi. Şixarx qəsəbəsində 1170 ailəlik böyük şəhərcik tikildi. Hazırda 150 ev, məktəb, usaq bağçası və məscid tikilib. Ölkə başçısı Cocuq Mərcanlı kəndinin bərpasının Azərbaycan xalqının əyilməz ruhunun

su Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident Cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyaset nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayığını, xalqın dayağına daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-bəş artır. Aprel döyüşlərində dörd günlük müharibədə təcavüzkar erməni ordusunun təxribat xarakterli hücumlarına laiyqli cavab verən Azərbaycan Ordusu yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı. Dörd gün davam edən bu döyüşlərdə xalq öz ordusunun arxasında dayandı. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirili və ordumuz daha da inkişaf edir və tekniləşir. Bu ordu işğal olunmuş ərazi-

lərimizi düşməndən azad etmək və ölkəmizin ərazi bütövlüyünü qorumaq gücündədir. Cənab Prezident çıxışında vurğulduğu kimi, Azərbaycan öz ərazi bütövlüyünü bərpə edəcək və dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları və bütün infrastruktur tikiləcək: "Cocuq Mərcanlının və Şixarxın timsalında biz dövlətimizin və xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getmeye hazırlırlar".

Heç bir şübhə yoxdur ki, görülen işlər, davamlı seydlər nəticəsində, ölkəmizin ərazi bütövlüyünü yaxın zamanda bərpə ediləcək. İşğaldan azad olunacaq ərazilərdə Azərbaycan dövlətinin imkanları hesabına həyat tamamilə yenidən qurulacaq, məcburi köçkün olan soydaşlarımız öz ata-baba yurdularına qayıdaraq, doğma torpaqlarında yaşayacaqlar. Bu zaman onlar yenə dövlətin xüsusi qayğısı ilə əhatə ediləcək və bütün sosial problemləri öz həllini tapacaq. Bu na her kəs inanır və Azərbaycan Prezidenti İlham Əliyevin etrafında sıx birləşib.

**Nəzakət ƏLƏDDİNQIZI**

## Təhsil Nazirliyi ötən ildəki fəaliyyəti ilə bağlı hesabat verib



Təhsil İstututunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

Təhsil naziri Ceyhun Bayramov "Təhsil sistemi - vəzifələr və hədəfələr" mövzusunda təqdimatla çıxış edib. Təhsilin inkişafının ölkəmizin təreqqisi baxımdan va-



cib amil olduğunu vurğulayan nazir Prezident İlham Əliyevin bu sahəyə daim xüsusi önem verdiyini bildirib. Vurğulanıb ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, beş il bundan əvvəl ilə müqayisədə uğurlu nəticələr əldə edilib.

Təhsil sahəsində həyata keçirilən layihələrdən danışan nazir 2020-ci ilədək məktəbəhəzliyin əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu söyləyib. C. Bayramov qəbul imtahanlarının yeni modelindən bəhs edərək bildirib ki, hazırda bu istiqamətde Dövlət İmtahan Mərkəzi ilə six əməkdaşlıqlı iş aparılır.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri xatırladan nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən iki dəyişikliyin nəzərdə tutulduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyənləşdirilmiş şərtlər yerine yətirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar, beynəlxalq fənn olimpiadaları qaliblərinin istenilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrinin istenilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrinin və yarışların qaliblərinin müvafiq ixtisaslar ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunmaları ilə bağlıdır. Müellim peşəsinin nüfuzunun yüksəlməsinə təsir göstərən tedbirlərin davam etdiriləcəyini bildirən C. Bayramov sertifikasiya mexanizminin tətbiqinin təhsilde keyfiyyət baxımdan nailiyyətlər əldə olunmasında vacibliyini diqqətə çatdırıb.

Tədbirdə "Təhsil" televiziyanın 2017-ci ilə təhsil sahəsində həyata keçirilən tədbirlərə və yeniliklərə dair hazırladığı videoxronika nümayiş olunub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə müasir dünyada elmin, təhsilin mühüm rolundan danışır, bu sahələr arasında integrasiyanın genişləndirilmesinin əhəmiyyətini qeyd edib. Akademik A. Əlizadə ölkəmizdə elmin, təhsilin inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb. Təhsil sahəsində aparılan islahatların mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd edən Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin bu sahəni prioritet elan etməsi nəticəsində ölkəmizin geleceyinin parlaq olacağına əminliyini bildirib. Baş nazirin müavini, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini söyləyib.

## Elmar Məmmədyarov Belaruslu həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Minskdə keçirilən Şərqi Tərəfdəşlığı ölkəleri xarici işlər nazirlərinin iclasında iştirakçılarından Belaruslu həmkarı Vladimir Makay ilə görüşüb. SIA-nın verdiyi məlumatə görə, nazir Elmar Məmmədyarov səfər əsnasında ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Nazirlər bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasına toxunaraq ötən illər ərzində Azərbaycan və Belarus arasında qarşılıqlı anlaşma və etimada əsaslanan dostluq və tərəfdəşlik münasibətlərinin qurulduğunu məmənuniyyətlə vurğulayıblar. Görüşdə nazirlər ölkələrimiz arasında yüksək səviyyəli dialoqu təqdir ediblər və dövlət başçılarının iradələrinə uyğun olaraq ikitərəfli əməkdaşlığın bütün sahələrde uğurlu inkişaf etdiyini bildiriblər. İkitərəfli əməkdaşlığın ruhuna uyğun olaraq ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edərək qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Görüş əsnasında nazirlər həmçinin, beynəlxalq və regional gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

## Azərbaycan-Əlcəzair əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 21-de Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


AZERTAC xəber verir ki, Azərbaycan ile Əlcəzair arasında yaxşı əlaqələrin mövcud olduğunu deyən Baş nazir Novruz Məmmədov bu səfərin münasibətlərimizdən daha da genişləndirilməsi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib. Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və ölkəlerimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın Baş naziri iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən energetika, turizm, sənaye və digər sahələrdə əlaqələrin daha da inkişaf üçün yaxşı imkanların olduğunu bildirib.

Hüquqi sahədə inkişaf edən münasibətlərimizdən danışan Baş nazir Azərbaycanın və Əlcəzairin ədliyyə nazirlikləri arasında öten il imzalanmış Anlaşma Memorandumunun qarşılıqlı fealiyyətin genişləndirilməsinə yaxşı imkan yaratdığını söyləyib. Novruz Məmmədov Əlcəzair nümayəndə heyətinin bu səfəri çərçivəsində iyunun 21-de imzalanmış ekstradisiya haqqında dövlətlərərə müqavilənin ölkələrimiz arasında hüquqi bazanın möhkəmlənməsi baxımdan önemini qeyd edib. Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Baş nazir Novruz Məmmədov deyib ki, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsi böyük önem kəsb edir.

Əlcəzairin ədliyyə naziri Tayeb Louh Bakıya səfərində məmənunluğunu ifade edib, göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Azərbaycanda uğurla keçirilən prezident seçkilərinə və dövlətimizin başçısı İlham Əliyevin seçkilərdə qazandığı inamlı qələbəyə görə təbrikələrini çatdırıb. Tayeb Louh Əlcəzair nümayəndə heyətinin Azərbaycana səfərinin və imzalanmış müqavilənin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib. Görüşdə əlaqələrin inkişafı və qarşılıqlı məraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

## Ziyafrət Əsgərov xarici ölkələrin ombudsmanlarına çağırış etdi

Azərbaycan Milli Məclisinin sedrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafrət Əsgərovun Bakıda keçirilən Ombudsmanların XV Beynəlxalq Konfransının iştirakçıları ilə görüşü olub. Parlamentdən SIA-ya verilen məlumatə görə, Z. Əsgərov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkədə ombudsmanların beynəlxalq konfransının təşkili təqdir edib. Cari ilde keçirilən XV konfransda müzakirəyə çıxarılan "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunun əhəmiyyətini vurğulayıb. Vitse-spiker bu cür beynəlxalq məqyaslı tədbirin Azərbaycanda bir neçə əlamətdar hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə üst-üstə düşməsini xüsusi qeyd edib. Eyni zamanda, 18 iyun tarixin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. O, insan haqlarının qorunması sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqların təmin edilməsinə xüsusi önem verilir: "Azərbaycan bu sahədə beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqinçə yerinə yetirir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilib. Sonra ölkəmizdə ombudsman institutu təsis edildi, insan hüquqlarının müdafiəsi sahəsində digər qurumlar yaradıldı. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduğda qadınlara kişilərlə bərabər geniş hüquqlar, o cümlədən seki hüquq verilmişdi. Hal-hazırda ölkəmizdə "Gender bərabərliyi haqqında" qanun qəbul olunub. Bütün dövlət qurumlarında qadınlar en yüksək səviyyədə təmsil olunurlar".



Z. Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistən tərəfindən işğalı nəticəsində ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünen olduğunu deyib. O bildirib ki, dövlət bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması, siyasi, sosial, iqtisadi hüquqlarının təminatı baxımından zəruri tədbirlər həyata keçirir: "Lakin beynəlxalq səviyyədə onların haqları qorunmur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hələ 1993-cü ildə BMT tərəfindən 4 qətnamə qəbul olunub, ATƏT, AŞPA, İsləm Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq qurumlarda bununla əlaqədar müvafiq qərarlar verilib. Lakin Ermənistən tərefi bu sənədlər məhə qoymur, öz işğalçılıq siyasetini davam etdirir". Vitse-spiker xarici ölkələrin ombudsmanlarını Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında səyərini esirgəməməyə çağırıb.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxışında Ombudsman institutu ilə Milli Məclis arasında əməkdaşlıqdan səhəbət açıb. Konfrans iştirakçıları səmimi görüşə görə minnətdarlıqlarını ifadə ediblər. Azərbaycan xalqının qonaqpərvərliyini və Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının yüksək səviyyədə təşkil olunduğu xüsusi qeyd ediblər. Qonaqlar ölkələr arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

22 iyun 2018-ci il

## Əli Əhmədov: "Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır"

**A**zərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlcətanlılığın artırılması mümkün olar".

Bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlerinə görə, Azərbaycanda təhsil iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir: "Bunlara necə nail olunmalıdır? Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyac var. Dövlətin qarşısına qoymuş əsas məsələ de təhsilin inkişaf etdirilməsidir".



Ə.Əhmədov bildirib ki, Azərbaycanda orta təhsil əlcətanlılıq baxımından təmin edilib: "Yuxarı təhsil səviyələrinin de əlcətanlılığının artırılmasına ehtiyac var. Azərbaycan əhalisinin 1,3 faizi tələbedir".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli ad-

dımlar atılmalıdır.

Ə.Əhmədovun sözlərinə görə, son illər Azərbaycanda təhsil islahatları dərinleşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhəresini verir: "Azərbaycanda dərin islahatlar həyata keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə kimi. Biz həyatımızı islahatlardan kənardan təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənardan qala bilməz. İqtisadiyyatla, təhsilə bağlı hədəflərimiz tamamilə ayndır".

Baş nazirin müavini eləvə edib ki, Azərbaycanda elm və təhsil məhsuldalar qüvvənin tərkib hissəsinə çevriləmdir: "Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatının daha yuxarı pilləyə qalxmasına və dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır".

## Əbülfəs Qarayev: "Naxçıvan İslam mədəniyyətinin çoxəsrlilik nailiyyətlərinin qorunub yaşadılmasında özünəməxsus rol oynayıb"

**N**axçıvan tarixən Yaxın və Orta Şərqi əzəmetli şəhərlərindən biri olub. Bu qədim şəhər İslam mədəniyyətinin çoxəsrlilik nailiyyətlərinin lajıqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.

Bu fikirləri AZORTAC-in Naxçıvan bürosuna müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilmesi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib.

Nazir vurğulayıb ki, bu gün sürətli inkişaf edən, qədimliyi, müasirliyi ilə diqqəti özüne cəlb edən Naxçıvan İslami dəyərlərinin qorunmasına, İslam mədəniyyətinin zənginləşməsinə dəyərli töhfələr verir. Məhz bu amillər Bakının İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edildiyi 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlerinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilməsini şərtləndirdi. Həmin qərar ölkəmizin bu qədim di-



yərindəki zəngin mədəni-mənəvi irs yüksək qiymətin təzahürüdür.

Əbülfəs Qarayev qeyd edib ki, qədim Naxçıvan torpağında 1000-dən çox tarixi abidənin mövcudluğu, onlardan 60-a yaxın abidənin dünya əhəmiyyəti olması və həmin abidələr içerisinde İslam mədəniyyəti nümunələrinin önemli tutması bu diyarın dünya üçün, o cümlədən İslam aləmi üçün böyük önem daşıdığını bir daha təsdiqləyir. "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmələri, Naxçıvanqala, Nuh türbəsi, Qarabağlar, Yusif Küseyioglu, Mömine xatın türbələri, Əlincəqala və digər abidələrin xü-

susi özülliyi ondadır ki, bu tarixi ərs nümunələri həm maddi-mənəvi, həm də dini inanc baxımından müqəddəs dəyərlərə bağlıdır. Ən əsası isə bu gün həmin abidələrin bərpasına, onun qorunub saxlanmasına xüsusi diqqət yetirilir. "Buna görə de Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədrinə minnetdarlığı bildirmək isteyirəm. Çünkü muxtar respublikada görülən kompleks quruculuq işləri, həyata keçirilən tədbirlər, İslam mədəniyyəti nümunələrinin bərpasına göstərilən diqqət nəticəsində bura gələn qonaqların gözündə Naxçıvan İslam dünyasının mədəniyyət mərkəzi görkəmində bir daha canlandı", - deyə Əbülfəs Qarayev qeyd edib.

Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar keçirilən tədbirlərin bundan sonra da davam edəcəyini bildirən Təşkilat Komitəsi sədrinin müavini deyib ki, bu silsilədən tədbirlər Naxçıvanla yanaşı, Bakı şəhərində də təşkil edilecek, eyni zamanda, bəzi İslam ölkələrinin təqdimatlar olaçaq. Sözsüz ki, bütün burlar Naxçıvanın tanıtılmasına, İslam Mədəniyyəti Paytaxtı imicinin güclənməsinə öz müsbət təsirini göstərəcək.

## Bəhreynin dövlət informasiya agentliyi Naxçıvanın "İslam mədəniyyətinin paytaxtı" seçilməsindən yazıb

**B**əhreyn Krallığının "Bahrain News Agency" (BNA) dövlət informasiya agentliyinin internet səhifəsində "Azərbaycan Naxçıvan şəhərinin 2018-ci il üçün "Islam mədəniyyətinin paytaxtı" seçilməsini qeyd edir" başlıqlı məqalə dərc olunub. AZERTAC xəbər verir ki, məqalədə "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" in açılış mərasimində ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əli-Tuveçrinin, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin və Naxçıvan Muxtar Respublikasının digər rəsmi şəxslərinin iştirak etdikləri bildirilib.

Yazida Naxçıvan Muxtar Respublikasının qədim tarixindən, mədəniyyətindən, Naxçıvanın müxtariyyət tarixi-



nin 1921-ci ildə imzalanan 2 mü hüməyənələq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapmasından bəhs olunur. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində müxtəlif əsasları, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının əraziyi təsdiq olunub. 1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanır.

Məqalədə, həmcinin Naxçıvanda İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, bu regionun inzibati ərazi bölgüsü, Naxçıvanın zəngin tarixi-mədəni ərsinin qorunub saxlanması üçün elm, təhsil, mədəniyyət və digər sahələrdə atılan addımlar barədə məlumat öz əksini tapıb.

## Dövlət sərhədinin pozulmasının qarşısı alınır

**2**018-ci ilin 21 iyun tarixində saat 02:45 rəsədərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bayxanlı kəndinin ya-xınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib". Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, Dövlət Sərhəd Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıbdır.



Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbine və xəbərdarlıq ateşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilibdir. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, el və ayaq nahiyyələrində gülə yaraları almışdır. Dövlət sərhədini pozmağa müvəffeq ola bilməyen sərhəd pozucuları geri qaçmışlar. Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə edilibdir. Xəstəxananın ve DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili eməliyyat olunub.

Hadişədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziye gelmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar veribdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra hakimiyyətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəlilabad rayon mərkəzi xəstəxanasında əsgər R.Kurupova baş çəkmiş, səhhətinin vəziyyəti ile maraqlanıblar.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək, onun həyətin xilas etmiş tibb heyətinə, həmçinin, əsgərin əməliyyəti üçün qan vermiş DİN-in Cəlilabad rayon şöbəsinin əməkdaşlarına dərin minnədarlığı bildirib.

Dövlət Sərhəd Xidməti rəisiin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə "Hərbi xidmətə fərqlənməyə görə" 3-cü dərəcəli medali ilə təltif olunub.

Hadişə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə Hərbi Prokurorluğun tərəfində cinayət işi başlanılıbdır.

R.HÜSEYNOVA

# Nərgiz Paşayeva "Birlik ulduzları" mükafatı ilə təltif edilib



**J**yunun 19-20-də Qazaxistanın paytaxtı Astanada, Qazaxistan Milli Muzeyində MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyyətlərinin "MDB-də dialoq - XXI əsr-də humanitar əməkdaşlığın perspektivləri" mövzusunda XIII Forumu keçirilib.

MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyyətlərinin Forumu Müstəqil Dövlətlər Birliyi məkanında ən iri illik humanitar tədbirdir. MDB ölkələrinin mədəni, elmi və təhsil elitəsi forumlarda görüşməklə birbaşa peşəkar ünsiyyət və təhsil, elm, ədəbiyyat, təsviri incesənət və Birlikdə mədəniyyətlərarası qarşılıqlı əlaqənin digər sahələrində aktual, tələbat duyulan layihələrin dəsteklenməsi üçün nadir imkana malik olur.

AZERTAC xəbər verir ki, Forumda Azərbaycanı geniş nümayənde heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva, AMEA-nın vitse-prezidenti, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstiutunun direktoru, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəciliğin Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycanın Xalq Artisti Murad Adıgözəlzadə, digər elm və incesənət xadimləri daxil idi.

Forumun açılışında Azərbaycan ilə yanaşı, Belarus, Qazaxistan, Rusiya, Moldova, Tacikistan, Türkmenistan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 200-e yaxın nümayənde iştirak edib. Qazaxistanın Dövlət katibi Gülsara Abdikalikova Prezident Nur-sultan Nazarbayevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Dövlət katibi vurğulayıb ki, belə forumlar çərçivəsində humanitar əməkdaşlıq ölkələr arasında mehriban qonşuluq siyasetini daha da möhkəmləndirir. Rusiya Federasiyası Prezidentinin bənəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və tədbirin işinə uğurlar arzulayıb.

Sonra 2017-ci il üçün "Birlik ulduzları" mükafatı laureatlarının təltif edilmesi mərasimi keçirilib. Laureatlar sırasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Nərgiz Paşayeva, görkəmli rusyalı müsikiçi, alt alətində ifaçı, dirijor, məşhur pedaqoq və ictimai xadim, SSRİ Xalq

Artisti Yuri Başmet, Qazax Milli incesənət Universitetinin rektoru, ictimai xadim, Qazaxistan Respublikasının Xalq Artisti Ayman Musaxacayeva, Moldova Elmlər Akademiyasının həqiqi üzvü, Milli Kosmik Texnologiyalar Mərkəzinin direktoru, Moldova Respublikasının elm və texnika sahəsində Dövlət Mükafatı laureati İon Bostan, Qırğızistan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdildajan Akmataliyev, Tacikistan Respublikasının Xalq Şairi, Yaziçilər İttifaqının sədri Kosim Nizom, Belarus Respublikasının Əməkdar İdman Ustası, Beynəlxalq Biatlon Federasiyasının 1dmancılar Komitesinin üzvü, dördəqt Olimpiya çempionu Darya Domraçeva da var.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elmi və humanitar fəaliyyətinə görə "Birlik ulduzları" mükafatını almaq üçün səhnəyə davet edilib. Professor Nərgiz Paşayeva onun fəaliyyətinə verilmiş yüksək qiymətə görə Forumun iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirərək deyib:

-XIII Humanitar Forumun iştirakçılarını ürəkden salamlayıram.

Mənə "Birlik ulduzları" mükafatı laureatı olmaq və sizin aranızda olmaq xoşbəxtliyi nəsib olub. Şadam ki, dostluq təllərinə möhkəmləndirərək biz müasir dünyada bir-biri ilə qarşılıqlı anlaşmanın nece vacib olduğunu başa düşürük. Hər dəfə bu cür imkan düşəndə biz biliklərin, ideyaların, mədəni təcrübənin, gələcək planlarımızın və ümidişlərin mübadiləsinə kömək etməliyik. Məhz bu əbədi platformalar bizi her şeydən daha çox elaqələndirə bilər.

Bu gün biz dünya mədəni irlisinin və universal dəyərlərinin başı üstünü alan yeni, gözənlənməz təhlükələri tez-tez hiss edir və görürük. Gəlin yada salaq ki, IX, X, XI, XII əsrlər müsəlman mədəniyyəti və elminin en parlaq dövrü olub. Lakin Şərqdən və Qərbdən başlanan müharibələr, yürüslər, basqınlar böyük tələfata səbəb olub, çox şeyi birdəfəlik məhv edib. XV əsrde Qranadada o dövrün böyük sayda sufi şeirləri yandırılıb.

Həmi başa düşmək və qəbul etmək isteyirmi ki, əlaqə-i etik, humanitar-mənəvi dəyərlər və oriyentirlər olmadan yaradıcılıq, ideya azadlığı, elmi fikrin tərəqqisi davamlı inkişaf edə bilməz.

Tarixən yaradıcılıqda həqiqətin öz abstract, bəzən tam fərdi, bədii ifadəsi olur. Elmde həqiqətə və şöhrətə gedən yol uzundur. İllerboyu gərgin əmək, axtarışlar, təcrübələr olmasa, alımlar, yəqin ki, tanınmağın

və elmi uğurun sevincini duya bilmezler. Elmde həqiqəti aşkar etmək azdır, onu dönen-dönen yoxlamaq, sübut etmek və illüziyaların qorumaq lazımdır. Xatırlayaq ki, böyükler də səhəv yol veriblər. Ptolomey Yerin hərəkətsiz olmasına şübhə etmirdi.

Kopernik, Eynsteyn, Tolstoy kimi doğulmaq, Nizami kimi "Xəmse" yazmaq, Nəsimi kimi yaradıcı ideyalar namine tərki-dünya olmaq hər kəsə nəsib olmur. Lakin biz hamımız istəsek də, istəməsek də bu böyük insanların - harmoniyanın və biliklərin gözəlliyyini yaradınanın bütün bəşəriyyətə qoyub getdikləri o böyük nurun bir zərrəsini daşıyırıq. Məhz onlar, onların ölməz irləri bizim yolumuzda sönməz ulduzlardır. Biz isə, öz növbəmizdə, o ulduzların işqli yolu ilə getməyə çalışırıq və bəzən bu işi əks etdirməyə ehtiyatlı cəhdər edirik. Bununla da Göy və Yer arasında öz borcumuzu yerine yetirir və dərk edirik ki, Həqiqətin müəllifi yoxdur, cünki müəllif o özüdür.

Əgər biz öz yolumuzda müəyyən uğur qazanmışıqsa, onda, ilk növbədə, müəllimlərimizə və ustadlarımıza, valideynlərimizə, doğmalarımıza və yaxınlarımıza, həmkarlarımıza borcluyuq. Öz uğurlarımıza görə məhz onlara borcluyuq. Mənə verilmiş yüksək mükafata görə səmimi təşəkkürüm bildirirəm. Sizin icazəinizlə, pul mükafatını M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mənim rəhbərlik etdiyim Bakı filialının tələbələrinin xeyirinə istifadə etmək istəyirəm. Mən bu mükafatı bizim ali məktəbin en yaxşı tələbəsinə təqədү üçün ayırmışım. Bu yaxınlarda Azərbaycanda tariximizin en parlaq şəhifələrindən birini təntənəli şəkildə qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüñün yüz illiyini bayram etdi. Azərbaycan xalqı müsəlman Şərqində ilk azad və demokratik respublika qurub. Azərbaycanlılar bir əsr ərzində tarixi kataklizmlərə, represiyalara, edamlara, təqiblərə və təhdidlərə rəğmən bu böyük hadisəni daim yadda saxlayıb və respublikamızın banilərinə, o dövrün böyük nümayəndələrinə ehtiram bəsləyiblər. Azərbaycan özünün demokratik və respublikaçılıq ənənələri ilə həmişə fəxr edib və bu gün də fəxr edir.

Məqsədi ictimai rifahə xidmət etmək və humanitar əlaqələri möhkəmlətmək olan bu böyük mənəvi tədbirin bütün təşkilatçılarına bir daha təşəkkürümüz bildirirəm. Təltif edilənlərin hamısını, bizim bütün komandamızı təbrik edirəm, sizin hər bininə ruh yüksəkliyi, möhkəm cansağlığı və bütün təşəbbüs lərinizdə uğurlar arzulayıram!

Əl-Fərəbinin böyük ömür yolunun başlangıcı Qazaxistan Torpağına, bu gözəl Yer-

de yaşayan bütün insanlara ehtiramla tezim edirəm. Qazaxistan xalqına xoşbəxtlik arzu edirəm. Şərqdə belə bir məsələ var: xoşbəxt olmaq istəyirsənə, ol.

Sağ olun, yeni görüşlərədək!

Qazaxistanın mədəniyyət və idman nəziri Arıstanbəl Muhamediyli Forumda çıxış edərək bildirib ki, MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fonduñun keçirdiyi forumlarda mədəniyyət, təhsil, elm, informasiya, idman və turizm sahələrində ən vacib məsələlər müzakirə edilir. Nazir MDB çərçivəsində elmi və humanitar əməkdaşlıqda Azərbaycanın rolu xüsusi qeyd edib və akademik Nərgiz Paşayevanın bütövlükdə dünya elmine, mədəniyyətinə, sivilizasiyalararası dialoqun inkişafına verdiyi böyük töhfəyə görə ona minnətdarlığını bildirib. O deyib: "Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nərgiz xanım da qlobal miqyaslı şəxsiyyətdir. Biz bunu böyük fəxr hissi ilə söyləyirik. Nərgiz xanımın "Birlik ulduzları" mükafatı ilə təltif olunması bir daha təsdiqləyir ki, onun həm Azərbaycan elminin, mədəniyyətinin, həm də dünya sivilizasiyasının inkişafında böyük xidmətləri var. Akademik Nərgiz Paşayevanın fəaliyyətini qiymətləndirmək bizim üçün böyük şərəfdir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan elmi, mədəniyyəti və təhsili yüksək səviyyədədir".

MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduñun (DHAF) idare Heyətinin sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındaki səfiri Polad Bülbüloğlu müasir dünyada belə forumların keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, ümumi qloballaşma və texnologiyaların sürətli inkişafı fonunda humanitar əməkdaşlıq məsələləri daim diqqət mərkəzində olmalıdır. Bu baxımdan birgə mədəni layihələrin həyata keçirilməsi münətəzəm xarakter alıb. Postsovet məkanında humanitar əməkdaşlıq miqyasının genişləndirilməsi modeli sağlam düşüncəli insanların diqqət mərkəzindədir. Diplomat MDB iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyyətlərinin Forumunun həyata keçirildiyi layihələr barədə də ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəciliğin Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Forumun işinə uğurlar arzulayaraq deyib ki, bu cür tədbirlər Birlik ölkəleri arasında elm və təhsil sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. O vurğulayıb ki, bu baxımdan Astana Forumunu elm xadimlərinin, yaradıcı ziyyətlərinin ünsiyyət platforması adlandırmaq olar.



## Əlcəzair ilə ilk dövlətlərarası müqavilə imzalanıb

**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hərəkəflə işlahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi beynəlxalq təcrübəyə böyük əhəmiyyət verilir, bu məqsədla bir çox xarici dövlətlərin Ədliyyə nazirlikləri ilə səmərəli ikitərəfli əlaqələr qurulub.

Ötən il respublikamızın ədliyyə nazirinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında bağlanmış ilk sənəd olmaqla ikitərəfli münasibətlərin inkişafına təkan verib. Eyni zamanda, ekstradisiya haqqında müqavilə layihəsi hazırlanaraq razılışdırılıb və Əlcəzair Ədliyyə Nazirliyi nümayəndə heyətinin cari ilin əvvəlində ölkəmizə səfəri zamanı paraflanıb.

Ədliyyə Nazirliyinin metbuat xidmetindən AZERTAC-a bildiriblər ki, həmin sənədin imzalanması məqsədile Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louh nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlib. İyunun 21-də Əlcəzair nümayəndə heyəti əvvəlcə Fəxri xiyanət ulu önder Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önnən əkili qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anilaraq, məzarı üzərinə tər çıxəklər düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin mezarlarını ziyarət edərək "Əbədi məşəl" abidəsinin önnən əklil qoyublar.

Sonra Ədliyyə Nazirliyində respub-

likamızın ədliyyə naziri Fikret Memədovun və Əlcəzairin ədliyyə naziri Tayeb Louhun görüşü keçirilib. Azərbaycan və Əlcəzair arasında əlaqələrin inkişaf etdirilməsində hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Əbdüləziz Buteflikianın siyasi iradəsini qeyd edən nazir F.Məmmədov "İslam Həmrəyliyi İİ" elan olunmuş 2017-ci ilde Əlcəzairə səfərini və keçirilmiş rəsmi görüşləri məmənunluqla xatırladıb, nazirliklərarası Anlaşma Memorandumun qarşılıqlı fealiyyətin genişləndirilməsində yeni səhifə açıqlığını söyləyib, hazırkı səfərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə əlavə təkan olacağına əminliyini ifade edib.

Nazir respublikamızın müstəqillik illərində keçdiyi inkişaf yolundan bəhs edərək ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, ədliyyə və məhkəmə sisteminin müasirleştirilməsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycana ilk dəfə səfər etməsindən məmənunluğunu ifade edən Tayeb Louh ölkələrimiz arasındaki tarixi əlaqələrin genişləndirilməsine dövlət başçılarının xüsusi önəm verdiyini, hər iki ölkənin Ədliyyə nazirliklərinin bu istiqamətdə səyələrini vurğulayıb, imzalanmış Anlaşma Memorandumun hüquqi sahədə əməkdaşlığı dərinləşməsinə xidmət etdiyini bildirib.

Qonaq, həmçinin Azərbaycanda ədliyyə sisteminin müasirəşdirilməsi, innovasiyaların tətbiqi sahəsində ələ olunan nailiyyətləri təqdir edib, səfər zamanı Azərbaycan brendi olan "ASAN xidmet" mərkəzləri ilə tanışlıqdan heyranlığını ifade edib, ASAN-in göstərdiyi xidmətləri maraqla qarşılayaraq bu sahədə təcrübəmizlə daha yaxından tanış olmaq barədə istəklərini bildirib.

Əlcəzairli nazir qarşılıqlı fealiyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, səmimi qonaqpərvərliyə və səfərin yüksək seviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Sonra Azərbaycan və Əlcəzair arasında ekstradisiya haqqında müqavilə imzalanıb.

Mərasimdə bəyanatlarla çıxış edən nazır qeyd ediblər ki, imzalanan bu mühüm sənəd ilk dövlətlərarası müqavilə olmaqla cinayet əməli törətmis şəxslərin təslim edilmesi sahəsində qarşılıqlı fealiyyətin həyata keçirilməsinə, ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, cinayətkarlılığı qarşı mübarizəyə töhfə verəcək.

Qonaqlar nazirlikdə bu il 100 illiyi qeyd olunan Azərbaycan Ədliyyəsinin tarixi muzeyi ile tanış olub, nümayənde heyətinə müasir ədliyyə fealiyyətinə və məhkəmə-hüquq işlahatlarına dair, həmçinin iki ölkə arasında hüquqi əlaqəleri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsi ilə bağlı məlumatları eks etdirən xüsusi jurnallar və əyani vəsaitlər təqdim edilib.

Tədbirin yekununda KIV nümayənlərlərinə müsahibə verilib. Həmin gün əlcəzairli nazirin Azərbaycan Respublikasının Baş naziri ilə, həmçinin Milli Məclisde ve Baş Prokurorluqda görüşləri olub.

Səfər zamanı Konstitusiya və Ali məhkəmələrdə də rəsmi görüşlərin keçirilməsi, Əlcəzair ədliyyə nazirinin hakimlər, hakimliyə namizədlər, ədliyyə işçiləri, vəkillər və prokurorluq əməkdaşları üçün mühazirəsi, eləcə də nümayəndeheyətin müasir məhkəmə infrastrukturunu və elektron məhkəmə sisteminin tətbiqi, habelə paytaxtın mədəni və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulur.

## "Şuşanın sədaları" adlı konsert olacaq

**I**yunun 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Şuşa şəhər musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə "Şuşanın sədaları" adlı konsert olacaq. Bu barədə AZERTAC-a Bəstəkarlar İttifaqının metbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunan tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndiriləcək.

## Evlərin satışına dair yeni tələb müəyyənləşib



**D**aşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə tərəflərdən birinin digərinə ödəməsinin hansı halda notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçiriləcəyi müəyyənləşib. SIA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə 5 min 500 manatdan artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açıldığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.

İpoteka predmetinin satışına dair de prosedur müəyyənləşib. İpoteka saxlayanın razılığı ilə, o cümlədən ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiq edilmiş razılışması üzrə ipoteka predmeti satılarkən, əldə olunan vəsait notariusun depozit hesabı vasitəsilə qanunvericiliyi uyğun olaraq bölüşdürülecek.

## Azərbaycan parlamenti nümayəndə heyətinin Çinə səfəri davam edir

**Ü**mumčin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri davam edir. AZERTAC xəber verir ki, iyunun



21-de nümayəndə heyəti Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrindən hesab olunan Böyük Çin səddini ziyaret edib. Bildirilib ki, insan əli ilə yaradılmış çox heyətamız möcüzələrdən olan Çin səddinin inşası e.e. III əsrde başlayıb və bir neçə yüz il davam edib. Çinin şəhərindən qərbəne doğru uzanan Böyük Çin səddinin tamaşaşına dünyanın müxtəlif ölkələrindən her il milyonlarla turist gəlir. UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Böyük Çin səddi ölkənin en böyük və en möhtəşəm sənət abidəsi olmaqla yanaşı, Çin xalqının qurur mənbəyi, habelə ölkənin tarixi rəmzi hesab edilir.

## Qabil Hüseynli: "Azərbaycan Ordusu şərəfli bir yol keçib"

**A**zərbaycan Ordusu şərəfli bir yol keçib. Ordumuz hələ 1918-ci ilde yarananda onlar İstiqlal küçəsində nizami dəstə ilə sadə silahlanmış formada, uniformaları əldə təkilişmiş paltardan, ayaq geyimləri isə çarıqdan ibarət idi. Onlar İstiqlal küçəsindən keçərək Hacı Zeynalabdin Tağıyev əyilərə həmin əsgərlərdən birinin çarıqından öpür. Amma bu gün isə ordumuz müasir silahlara malik, ciddi təlim keçmiş, hər bir hava şəraitində döyüşməyə qadir olan hərbi hava qüvvələrindən və artilleriya dəstələrindən, dəniz qüvvələri qoşunundan, quru qüvvələri qoşunundan, eləcə də xüsusi təyinatlılardan ibarət çoxnövü şəxsi heyətə və yüksək döyüş qabiliyyətinə malik bir ordudur". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu gün ordumuzun qarşısına qoyulan əsas vəzifə Azərbaycan torpaqlarıdır və erazi bütövlüyü müzü təmin etməkdir: "Bir sözə Azərbaycan Ordusu bunu həyata keçirməyə qadirdir. İnanıram ki, son döyüş əməliyyatları - 2016-ci ilin aprel döyüşləri, Naxçıvan Muxtar Respublikasında aparılan hərbi əməliyyatlar ordumuzun döyüş qüdretini açıq şəkildə ortaya qoyur. Keçirilən təlimlər, Rakət Artilleriya Qüvvələri Kompleksi, hava hücumundan müdafiə sistemləri göstərdi ki, ordumuz yüksək seviyyədə təchiz edilib və yüksək döyüş hazırlığına malikdir. Beynəlxalq hesablama komissiyalarının da cədvəlinde ordumuz 200 döyülein ordusu arasında kifayət qədər qururverici 26-ci yerde dayanır".

## Beş ayda Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 11 milyard dollardan çox olub

**2**018-ci ilin yanvar-may aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 11 milyard 225 milyon 878 min ABŞ dolları olub.

Dövlət Gəmərlik Komitəsinin AZERTAC-a verilən məlumatata görə, beş ayda ticarət əməliyyatlarının ümumi həcmi 7 milyard 370 milyon 539 min ABŞ dolları ixracın, 3 milyard 855 milyon 338 min ABŞ dolları isə idxlərin payına düşür.



# Turizm sürətlə inkışaf edən iqtisadi sektora çevrilib

**A**vropa ilə Asiya arasında yerləşən və qədim adət-ənənələri özündə birləşdirən Azərbaycan bu gün bütün dünyani sürətlə inkışafı ilə heyran edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrə olduğu kimi, turizmin inkışafına da xüsusi diqqət ayrılib. Ötən əsrin 90-cı illərinin sonunda turizmin inkışafı ölkənin ali qanunvericilik aktlarında əksini tapıb ki, bu da tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub. Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin müxtəlif növlərinin inkışaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülür.



qoruqları Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

“Şahdağ” Qış-Yay Turizm Kompleksi və Milli Kulinariya Mərkəzi də Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında yer alıb.

Azərbaycanın hər bir güşəsi is-

Son iller ərzində ölkədə turizmin təşviqi ile bağlı görülən işlər, aparılan isləhatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqı bazanın təkmilləşdirilməsi dövletin bu sahəye diqqətini bir daha sübut edir. “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkışafına dair” Dövlət Proqrammı, eləcə də, “Azərbaycan Respublikasında Turizmin Inkışafına dair 2008-2016-ci illər üçün Dövlət Proqrammı”ndan irəli gələn məsələlər həllini tapıb. Bu hüquqı sənədlər ölkəmizdə turizmin inkışafına müsbət təsirini göstərib. Regionlarının sosial-iqtisadi inkışafının sürətləndirilməsinə dair sərəncamların turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə, ölkəmizin bir sıra regionlarında Lenkoran şəhərinin, Tovuz, Gədəbəy, Oğuz, Masallı, Astara rayonlarının turizm inkışaf planı hazırlanaraq, həyata keçirilib.

Məlumdur ki, turizm artıq bütün dünyada ən gelirli sahələrdən birinə-sürətlə inkışaf edən iqtisadi sektora çevrilib. Turizmin sosial-iqtisadi inkışafda aparıcı qüvvəyə çevrilənmiş gəlirlərin artmasında, sektorda

bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü gösterir. Eyni zamanda, Prezidentinin Sərəncamı ile təsdiq edilən regionlarının-sosial-iqtisadi inkışafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərin tələbləri çərçivəsində sahibkarlığın inkışafı üçün kreditler ayrılib, turizm obyektlərinin inşasının desətəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görürlüb. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Bildiyimiz kimi, Naftalan vaxtı Ümumittifaq Turizm Mərkəzi idι və dünyanın müxtəlif ölkələrindən buraya turist axını var idi. Bu gün Azərbaycanın Beynəlxalq Turizm Mərkəzine çevrildiyi zaman da artıq Naftalan da turizm məkanı olaraq tanınır. Naftalandan da turizm məkanı unikal müalicəvi neftlər meşhur olan balneoloji kurortda ruhi müvəzətinə və sağlamlığı bərpa etmək mümkündür. Naftalan vannaları yüz il əv-

vel tətbiq edilməyə başlanıb və bu dövrde Azərbaycanda Naftalan nefiti vasitəsilə dayaq-hərəkət aparıcı, əsəb sistemi, dəri və bir çox xəstəliklərin müalicəsində uğurla həyata keçirilən sağlamlaşdırma metodikası formalaşıb. “Qalaaltı” Müalicəvi Mərkəzi turistlərin ictimaiyəndədir. Göründüyü kimi, turizmin inkışafı ilə bağlı böyük işlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dediyi kimi, “Turizmin inkışafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə, bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkışafına və xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünkü Azərbaycanda yaradılan imkanlar dünya seviyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər”.

Azərbaycanın turizm sahəsində rəqabet imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zən-

gin mədəniyyəti ve tarixi ərsi cəlbədici turizm mehsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkışafı üçün zəngin ehtiyatlara malikdir. Bu, her şədən əvvəl, ölkəmizin çox elverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycanda olan tarixi abidələr xarici turistlərin ölkəmizə səfərində əsas rol oynayır. “İçərişəhər”, Şirvanşahlar Sarayı, “Qala” Arxeologiya-Etnoqrafiya Muzey Kompleksi, Qobustan Dövlət Tarix-Bədii Qoruğu və s. şəhərin qonaqlığında maraqlı təssüratlar oyadır. Bu günlərdə Azərbaycanda yeddi Dövlət Tarix-Memarlıq və Tarix-Mədəniyyət qoruğunun Dövlət Turizm Agentliyinin tabeliyinə verilmesi turizmin inkışafına olan daha bir diqqətdir. Belə ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah” Dövlət Tarix-Memarlıq, “Bəs-qal” Dövlət Tarix-Mədəniyyət, “Xı-nalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahic” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kış” Tarix-Memarlıq

tirahət üçün yararlıdır. Meşəleri, dağları, dənizi, təbiəti və en əsası da yaradılan şərait turistlər üçün ölkəmizi cəlbədici edib.

Onu vurğulayaq ki, artıq ölkəmizin turizm sahəsindəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmizin turizm imkanları dünya mətbuatında işıqlandırılır. Televiziya kanallarında nümayiş olunur.

Son 15 ilde Azərbaycanda turizmdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkışafına yol açıb.

Ötən illərdə olduğu kimi, görülen işlər bize deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə dönyanın diqqət mərkəzində hər zaman olacaqdır. Turistlərin sayında ilbəl artım müşahidə olunur ki, 2020-ci ildək ölkəmizə gələn turistlərin sayının ildə 5 milyon nəfərə çatdırılmasının qarşıya məqsəd olaraq qoyulması da elə bu gerçekliklərdən qaynaqlanır.

**Nəzakət ƏLƏDDİNQIZI**

# Azərbaycan Milli Ordusu Qafqazda ən müasir ordunun hesab olunur

**S**ənli Azərbaycan Ordusunun 100 illiyi ərəfəsində - yəlik və bu bir əsrlik şərəflili tarix xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub. Yarandığı ilk gündən ordumuz vətənin keşiyindədir və keçdiyi keşmə-keşli yollara rəğmən hər zaman fədakarlıqla mübarizə aparır, ardıcıl olaraq, neçə-neçə zəfərlərə imza atır. Hazırda ordumuzun qüdrəti bütün dünya ictimaiyyətinə bəllidir və istər maddi-texniki bazasına, silahlanmasına, təchizatına, istər vətənpərvərlik ruhuna, istərsə də ordunun sıralarının nizam-intizamına, möhkəmliyinə, şücaətinə görə dünya ölkələri arasında ön sıralarda qərarlaşır.

Azərbaycan Ordusunun şərəfləri tarixinə nəzər salsaq, görərik ki, bu bir əsrlik tarixi olan şənli ordumuz ötən əsrin əvvəllerindən bu günə qədər, bircə dəfə də olsa, düşmənin qarşısından qəçməyib. Əksinə, hərbi meydanlarında öz şücaəti ilə fərqlənib, igidliklər nümayiş etdirib, şəhidlər verib, bütün çətinliklərə qırırla sine gerib. Ordumuz bu tendensiyani şərəflə davam etdirir və artıq 30 il yaxındır ki, düşmən həmələsi layiqince susdurulur, hətta düşmənin işğalçılıq siyaseti sayəsində əla keçirdiyi torpaqların bir qismi də ordumuzun qüdrəti ilə geri alınır. Ölkəmiz daim sülh tərəfdarı olub və bu səbəbdən də, hazırkı dövrə qədər Ermənistan tərəfindən zəbt olunmuş torpaqların hərbi yolla geri qaytarılmasına maraqlı olmayıb. Lakin silahlı qüvvələrimiz, mütemadi olaraq, düşmənə öz gücünü göstərib, sülh yolu ilə razılığa gəlinməyəcəyi, torpaqlarımızın geri qaytarılmayacağı təqdirdə, işğal olunmuş ərazilərimizin hərbi yolla geri alınması iqtidarında olduğumuzu sübut edib. 2016-cı ilin aprel döyüşləri də, bu il Naxçıvanda düşmənə vurulan zərbə də bunun əyani sübutudur və bütün dünya ictimaiyyəti də, Ermənistan da, artıq ordumuzun qüdrətinin fərqi ndədir.

**Şərqiñ müsəlman aləmində ilk demokratik hökumətinin ordusu ötən əsrin əvvəllərində yaradılıb**

Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atrıbutu sayılan nizami ordunun quruculuğu istiqamətində mühüm addımlar atılıb. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal Beyannaməsi"ndə qeyd edildi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zerərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının



qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb və bu qərar Şərqiñ müsəlman aləmində ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verib. Beləliklə də, 1918-ci il 26 iyun tarixli Fermanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb, avqustun 1-də artıq Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edilib və dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edilib. Hökumət tərefindən 25 min nəferlik ordunun yaratmaq vəzifəsi irəli sürülbə və dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrılib. Azərbaycanda ilk hərbi parad isə 1919-cu ilde Bakıda indiki Muzeý Mərkəzi-

nin yerləşdiyi ərazidə keçirilib.

Təkcə son dövrlərdə deyil, hətta yaranlığı ilk dövlərdən beşə ordumuzun zəfərləri saysız hesabsızdır və təsis edildiyi vaxtdan sonra qısa müddətə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İsləm Ordusu ilə birlikdə Bakını və etraf qəzaları erməni-bolşevik işgalindən azad edib. Bu, hərbi birləşmələr Müğanda və Əsgərənda milli hökumətə qarşı baş vermiş qıymaları yatırmaqdə yüksək səriştə göstərib, Qazaxda Azərbaycan sərhədlerini pozmuş erməni nizami ordunun hissələrini darmadağın edib. Azərbaycan Ordusunun hələ o dövrde Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski və Həbibbəy Səlimov kimi generalları olub.

**Sovet imperiyası Azərbaycan Ordusunun formalaşmasının, hərbi elminə yiylənən hərbçilərin olmasının əleyhinə idi**

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib, onun rəhbərlərinin əksəriyyəti də Nargin adasına aparılaraq güllələnib. Sözsüz ki, Sovet imperiyası Azərbaycan Ordusunun olmasına razı ola bilməzdii və bu səbəbdən də, Milli Ordu rəhbərlərinə qarşı amansızlıq etməsi başadışlılaşdır. Hətta Sovet hakimiyəti dövründə imperiyanın azərbaycanlılara qarşı hərbi siyaseti deyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyəti dönməndə azərbaycanlı gənclər hərbi xidmetə çağırılsalar da onların heç birinə hərbi sənətin sırlarını öyrənməyə şərait yaradılmırdı və onlar döyük üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmet edirdilər. Məqsəd aydın idi və belli idi ki, azərbaycanlılar arasında hərbi elminə dərin dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hak

# Azərbaycan Milli Ordusu Qafqazda ən müasir ordu hesab olunur

ki Ali Hərbi Dənizçilik Məktəblərinə, eləcə də, SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrde ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formallaşmasında müstəsna rolu danılmazdır. Burada yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz iğidliklər göstərib və bu hərbçilərə hər zaman ehtiyac duyulub.

## Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrildi

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilməkdə idi. Hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və hemin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermenistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini süreləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müttəfiq siyasi qüvvələrin elində aletə çevrilirdi və şəxsi məqsədlərə xidmet etmək üçün nəzərdə tutulurdu.

Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu və bu dövrdə etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülüş tədbirlər nəticəsində, qısa zaman kəsiyində, Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu guman edən düşmən öz havadarlarının kömeyindən və silah-sursatından istifadə edərək, 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq vermək məcburiyyətində qaldı.

Ümummilli Lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı və onun 20 avqust 2001-ci il tarixli növbəti Fərmanı ilə silahlı qüvvələr üçün kadr hazırlığının tekniləşdirilməsi məqsədi Mədəfə Nazirliyi sisteminə fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəcilik Məktəbi yaradıldı. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir, ordumuz inkişaf, tekniləşmə dövrünü yaşayır və bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkə-



mizin ərazi bütövlüyünü qorunmalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq, Prezidentin Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hazırda Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

## Ölkəmizin hərbi qüdrətinin artması təkcə ölkə vətəndaşları üçün yox, həmçinin, dünya ictimaiyyətinin də maraq dairəsindədir

Hazırda bütün dünya ictimaiyyəti, böyük dövlətlər Azərbaycanın siyasi və iqtisadi qüdrəti ilə hesablaşmaq məcburiyyətindədir və ölkəmizin dinamik inkişafı inkar edile

hətta gələcək inkişafa da zəmin yaradır. Hətta bütün dünya qlobal maliyyə böhranı yaşadığı bir dövrdə ölkəmizin qeyri-neft sektorunda, kənd təsərrüfatında, sənaye sahələrində və ticarətdə qazandığı uğurları Azərbaycanın strateji inkişafının doğru istiqamətdə olduğundan xəber verir. Təbii ki, belə uğurlu strategiya da, öz növbəsində, daha böyük nailiyyətlərdən xəber verir və məhz bütün bunların fonunda Azərbaycan dünya ölkələri arasında söz və nüfuz sahibinə çevrilib.

Azərbaycanın belə dinamik inkişafının mənəti nəticəsi olaraq, xarici investisiyaların da ölkəyə axını artım tendensiyasına sadıqdır və investorlar ölkədə sabitliyin qorunmasına çox maraqlıdır. Bu baxımdan, ölkəmizin hərbi qüdrəti, eslinde, təkcə ölkə vətəndaşları üçün yox, həmçinin, məhz onların da, dolayısı ilə bütün dünya ictimaiyyətinin də maraq dairəsindədir. Qarabağ probleminin həlli, torpaqların geri qaytarılması təkcə Azərbaycanın maraqlı deyil və



bilmez. Azərbaycan regionun lider dövləti nə çərvilər və bunu bütün dünya gücləri də etiraf edir. Neft ixrac edən ölkə kimi neft sənayesinin inkişafı da göz qabağındadır və son dövrlərə qədər bir-birinin ardınca real-laşan qlobal layihələr sadalananları isbatlaşdır. Ölkəmiz ən yeni qlobal layihələrə imza

atdıqca qüdrətini daha da artırır və bu da, öz növbəsində, vətənimizin bütün sahələrde, eləcə də, hərbi sahədə potensialının artması deməkdir. Bu potensialın mövcudluğuna və artımına dünya ictimaiyyətinin zərrə qədər şübhəsi ola bilməz. Çünkü uğurlar və nailiyyətlər göz qabağındadır və bu,

bu gün ölkəmizin hərbi qüdrəti işgal altında olan torpaqların qeyd-şərtsiz geri qaytarılmasına zəmin yaradır. Nəinki düşmən tərəf, hətta beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar belə bu uğurlarla hesablaşmaq məcburiyyətindədir və hər biri də, öz növbəsində, dərk edir ki, istənilən halda Azərbaycan əzəli və əbədi torpaqları olan Qarabağı ən qısa zamanda hərbi yolla azad etmək iqtidarındadır. Məhz buna görə də, bu gün Ermenistan dünya arenasında teklənmiş bir duruma düşüb və artıq işğal etdiyi torpaqların qaytarılması üçün təzyiqlərin olacağı labüddür. Çünkü heç kime sərr deyil ki, belə qüdrətli ordusu olan Azərbaycana Ermenistan artıq müqavimət göstərə bilmez.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hükümləndən Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Bütçə vesaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

**İnam İMRANOĞLU**

## Suraxanıda "Son iclas" bədii-sənədli filminin təqdimatı olub

**D**ünən Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanın "Son iclas" bədii-sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib.



Rayon icra hakimiyyətinin akt zalında keçirilən təqdimatda filmin nümayişindən əvvəl layihə haqqında söhbət açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, bu gün təqdim olunan "Son iclas" bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevadır. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər, lakin dönməz və qətiyyətli mübarizə eks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqal tarixinin şərəfli bir sehifəsi olduğu vurğulanır. Filmdə, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliye qoşuşmasına böyük örnek olduğu ön plana çekişir.

Sonra "Son iclas" filminin təqdimatı oldu. Film böyük maraqla izlənilib.

Filmin nümayişindən sonra Bakı Media Mərkəzinin nümayəndəsi, filmin ssenari müəllifi Müsellim Həsənov çəkilişlə bağlı məlumat verərək bildirib ki, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə ləntə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Film layihəsi üzərində 700 nəfərlik heyət işleyib.

Təqdimatda çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov film haqqında danışaraq, qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilmiş "Son iclas" bədii-sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq sehifəsinə işiq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşmə-keşli tarix qürur hissə ilə baxmağa imkan verir. Azərbaycan xalqı müstəqilliye çatmaq, bugünkü uğurlara nail olmaq üçün uzun bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib və uzun illər gərgin mübarizə aparmalı olub.

Rayon rehbəri vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş "Son iclas" bədii-sənədli filmi bu mövzu üzrə Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkiliş ikinci sənədli filmdir. Bundan əvvəl çəkilen "Əbədi ezamiyət" filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanварında parlament sədri Əlimərdan bəy Topçubaşovun rehbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. 2 mart 2016-cı il tarixdə Suraxanı rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə "Əbədi ezamiyət" sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib. Sevindirici haldır ki, bu gün də Bakı Mərkəzinin "Son iclas" bədii-sənədli filmi rayon ictimaiyyətinə təqdim olundu.

Cıxışının sonunda İl Abbasov rayon ictimaiyyətinin filmin yaradıcı heyətinə, filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya minnətdarlığını çatdırıb və yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Bakı Media Mərkəzinin nümayəndəsi, filmin ssenari müəllifi Müsellim Həsənova Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatire hədiyyəsi və YAP Suraxanı rayon təşkilatının "Təşəkkürnamə"si, rayonun fəal gənclərinə isə Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda yazılmış kitablar təqdim edilib.

Zümrüd BAYRAMOVA

**A**zərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" MMC Bakı və regionlarda malik olduğunu infrastrukturunu genişləndirir. Şirkət tərəfindən bu istiqamətdə şəbəkə yenilənməsi, infrastrukturun dayanıqlılığının daha da artırılması üçün müvafiq işlər həyata keçirilir.

Görülen tədbirlərin məqsədi müasir DWDM texnologiyasına əsaslanan şəbəkənin dayanıqlılığının və ötürmə həcmiin daha da artırılması, internet servis pro-

## "AzerTelecom" Bakı və regionlarda infrastrukturunu genişləndirir

vayderlərinə və korporativ müştərilərə təqdim olunan çeşidli telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi və eləcə də dünya informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni yanşımaların ölkəmizdə tətbiqidir. Bu məqsədə "AzerTelecom" MMC-nin fiber-optik kabel şəbəkəsi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir. Şirkətin beynəlxalq şəbəkəsi isə etibarlı və nüfuzlu

ləndirilir, xidmət səviyyəsi isə artmaqdadır.

Qeyd edək ki, şirkət tərəfindən həyata keçirilən tədbirlər korporativ müştərilərin təqdim olunan müasir telekom xidmətləri ilə etibarlı şəkilde təmininə şərait yaradır. "AzerTelecom" MMC-nin fiber-optik kabel şəbəkəsi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir. Şirkətin beynəlxalq şəbəkəsi isə etibarlı və nüfuzlu

## Məclisin əmək və sosial siyaset komitəsinin icası keçirilib

Iyunun 21-de Milli Məclisin əmək və sosial siyaset komitəsinin icası keçirilib. AZERTAC xəber verir ki, komitənin sədri Hadi Rəcəbli gündəliyi təqdim edib. İclasda əvvəlcə "Məşgulluq haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, qanun layihəsində birinci və ikinci oxunuşdan sonra təkliflər nəzəre alınaraq müəyyən dəyişikliklər edilib. Qanun layihəsi 6 fəsil,



37 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq məşgulluğa kömək sahəsində dövlət siyasetinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işxətaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə yaşayan ecnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məşgul şəxslərə müzdələ işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, əyani təhsil alanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və sair aiddir. İşxətaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəələr maddəsinə əsasən işxətaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Məşgulluq sahəsində şəxslər müəyyən hüquqlara malikdirlər. Belə ki, onlar fəaliyyət növü, peşə, məşguliyət və iş yerini sərbəst seçmək, əmək bazarında həyata keçirilən aktiv məşgulluq tədbirlərində iştirak etmək, "İşsizlikdən siğorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən siğorta olunmaq və siğorta ödənişi almaq və sair kimi hüquqlara sahibdirlər.

Sonra əmək və sosial siyaset komitəsinin 2018-ci il yaz sessiyası müddətində görüyü işlər diqqətə çatdırılıb. Hadi Rəcəbli bildirib ki, yaz sessiyası ərzində əmək və sosial siyaset komitəsinin 10 icası keçirilib, 33 məsələyə baxılıb, iki qanun işlənilib. Komitəyə 477 sənəd, 500-e qədər ərizə və şikayət daxil olub.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

## Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərefində bölgələrdə vətəndaşların qəbulu davam edir. AZERTAC-in bölgə müxbiri xəber verir ki, iyunun 21-de Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Lənkərən şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarından olan 30 vətəndaşı qəbul edib.

Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Lənkəran Şəhər Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrde xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər məsələlərlə bağlı olub.

General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli baredə müvafiq strukturların rehbərlərinə tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə həll edilib. Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyəti orqanlara çatdırılması üçün nəzarətə götürürlüb.



baycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. "AzerTelecom" şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stationar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərində ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoIP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

**B**u ilin birinci yarısı başa çatmamış, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi istifadəyə verilib və ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gerçəkləşməsindən sonra bunu ikinci mühüm hadisə hesab edənlər tamamilə haqlıdır. BTQ dəmir yolu xəttinin açılmasından sonra bu limanın da istifadəyə verilməsi qlobal layihələrin bitmədiyini təsdiq edir və bu da, öz növbəsində, ölkəmizi regional ticarət və tranzit qovşağına çevirəcək zəncirin ən mühüm həlqəsinin işə düşməsi deməkdir.

BTQ-nin tikintisinin ağırlığı iştirakçı ölkələrin, əsasən də, Azərbaycanın üzərinə düşdürücü üçün müyyən qədər uzandı, demekdə haqlılıq. Bir sözə, 504 kilometri ölkəmizin ərazisindən keçən, ümumi uzunluğu isə 850 kilometrə bərabər olan, tarixi İpək Yolunun bərpası hesab olunan BTQ-nın reallaşmasında, bilavasitə iştirak edən Azərbaycan, Türkiye və Gürcüstandan başqa heç bir ölkə sərmayə yatırmadı. Doğrudur, tikinti başa çatdıqdan sonra BTQ dəmir yolu xəttinin rentabelliyyinə şübhə edənlər marşrutun mühüm əhəmiyyətini dərk etdilər. Çünkü BTQ dəmir yolu xəttindən Çin, Qazaqstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiye və Avropa ölkələrinin istifadə edəcəyi heç kim üçün sərr deyildi. Yalnız Azərbaycan, Türkiye və Gürcüstandan başqa heç bir ölkə BTQ-nın reallaşdırılmasını mümkün hesab etmədiyi üçün, layihəyə kənar dövlətlər maraq göstərmədiyi səbəbdən, 10 il uzanmazdı. Başda ABŞ olmaqla, əhəmiyyətini çox yaxşı başa düşən ölkələr indi həmin layihəni alqışlaşalar da, onun istifadəyə verilməsinin başa gəlməsində heç bir rol oynamadılar. Amma BTQ dəmir yolu tikintisi başa çatdıqdan sonra Avropa ilə Asiya ölkələri arasında yüklərin daşınmasına Azərbaycanın tranzit ölkə kimi necə gərək olduğuna şahid oldular.

## Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bütün daşımaların ortaq nöqtəsi və mərkəzi sayılır

Bakı şəhərinin Qaradağ rayonunun Əlet qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi Azərbaycanın belə iri layihələrinin ardıcıl olacağına şübhəsi olanların şübhələrini dağıtdı. Bu liman Xəzər dənizinin demək olar ki, hər mənada, ən böyük limanıdır. Xəzər dənizində ən böyük liman olmaqla yanaşı, Əletdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "zəncirin mərkəzi həlqəsini" təşkil edir. Yəni adıçəkilən liman, istər-istəməz bütün daşımaların ortaq nöqtəsi və mərkəzi sayılır. Xatırladaq ki, Liman Kompleksinin tikintisində Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanıb və 2010-cu ilin noyabrında təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı və bu ilin yanварında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yüksəklik imkanı illik 15 milyon ton yük, o cümlədən, 100 min konteyner təşkil edir. Köprülerin ümumi uzunluğu 2100 metrə yaxındır. Tikinti nəzərdə tutulduğu vaxtda, hətta bir az tez başa çatdı. Çünkü dövlət başçısı Cənab İlham Əliyev terində "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə" 2017-ci il 13 aprel tarixdə Sərəncam da imzalanıb. Buna əsasən, Kompleksin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün görüləcək işlərin sıfarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib və bu istiqamətdə dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün iş-

# Azərbaycan regional tranzit mərkəzinə çevrilib



lərin başlanması və tamamlama tarixləri göstərilməklə Tədbirlər Planı hazırlanıb. Bu planla müyyən edilən hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində iki-növbəli iş rejimində keçililər. Nəticədə, tikinti prosesine 1500-ə yaxın işçi qüvvəsi və 300-dək müxtəlif təyinatlı texnika cəlb edilməklə işlərin dinamikasının əvvəlki dövrlə müqayisədə 5 dəfə artmasına nail olunub və görünüşü kimi, limanın istifadəyə verilməsi, məhz bu səbəbdən vaxtından əvvəl reallaşdırılıb.

Kompleksin Əlet qəsəbəsində tikilməsi də təsadüfi deyil və işlərin əvvəlcədən məqsədönlü şəkildə planlaşdırıldıqdan xəbər verir. Bu ərazi Şimal-Cənub və Şərqi-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkanaçına əvələnməsinə imkan yaradır. Sözsüz ki, 15 milyon ton yükü aşara biləcək liman Xəzər dənizinin en böyük ticarət limanı hesab olunur və artıq öz fealiyyətinə başlayıb. Hal-hazırda burada yüz min konteynerin daşınması nəzərdə tutulur. Bu çox böyük bir göstəricidir, lakin bu, hələ son deyil. Böyük tələbat yaranacağı təqdirdə, Əlet limanının genişləndirilməsi də nəzərdə tutulub.

## Azərbaycan bu günədək təşəbbüskarı olduğu bütün irimiyyaslı, ən möhtəşəm və qlobal layihələrə uğurla imza atıb

Son 15 ilde ölkədə 15 min kilometrə yaxın avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün ölkəmizin çox böyük yük təyyarəsi parkı var, 20-yə yaxın iri yük təyyarəsi mövcuddur. Azərbaycanın Xəzər dənizində 270 gəmidən ibarət böyük dəniz donanması var və onların her biri yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Bir neçə il bundan qabaq isə böyük gəmiqayırmaların zavodu tikilib və bu zavodda bütün növ gəmilər istehsal edilir. Yeri gəlmişkən, Xəzərdə yükdaşımalar artarsa, zavod daha böyük güclə işləyəcək və bu layihələrin bir-birinin ardına reallaşdırılması özü də təsdiq edir ki, bütün işlər planlı və məqsədönlü şəkildə həyata keçirilib. Layi-

hələrin ardıcılılığı və bir-birini tamamlaması, eyni zamanda, ölkə başçısının uğulu iqtisadi siyaset yürütdüünü isbatlayır.

Azərbaycan bu günədək təşəbbüskarı olduğu heç bir irimiyyaslı layihənin icrasında nə maddi, nə de digər iqtisadi və siyasi baxımdan zəiflik, gücsüzlük və uğursuzluq nümayiş etdirməyib. Əksinə, ən möhtəşəm və qlobal layihələrə uğurla imza atıb. Məsələn, BTQ layihəsinə 10 ilde 650 milyon ABŞ dollarına yaxın vəsait xərclənib. Bu, heç də az məbləğ deyil, lakin layihənin perspektivləri daha böyük nəticələr və uğurlar vəd edir. Belə ki, sözügedən yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə isə 17 milyon ton və daha sonra isə, bir az da böyük həcmde yüklerin daşınacağı nəzərdə tutulur. Bu gün uzaq Çindən Avropaya və onun ən ucqar nöqtəsi olan Londona dəmir yolu var və həm qısa məsafə, həm də mümkin aşağı tariflərin tedbiq olunacağı baxımdan, Azərbaycanın tranzit imkanları daha böyük rəqabətqabiliyyətlilik vəd edir. Bundan əlavə, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaranması istiqamətində də uğurlu addımlar atır. Ölkəmizin əraziində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər artıq tamamlanmış və bu sahədə bütün infrastruktur, faktiki olaraq, hazır vəziyyətdədir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də alternativ dehlizlərə müqayisədə vaxt və tranzit xərcləri baxımdan rəqabətqabiliyyətli sayılır. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə, eks-İstiqamətde daşımalar həyata keçirilecək və bu da hər il milyonlarla ton yükün Azərbaycan üzərindən tranziti deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 milyon ton, növbəti mərhələdə isə 10 milyon tondan artıq yük daşınacağı gözlənilir. Region ölkələri bunun üstünlüyünü və perspektivləri əyani şəkildə gördükə isə, qeyd olunan rəqəmin dəha da artacağı şübhə doğurmur.

## Limanın istismara verilməsi geləcək perspektivlərə və uğurlu nəticələrə zəmin yaradır

Bütün bu sadalanan irimiyyaslı layihələrin davamı olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi çox əlamətdar bir hadisədir. Söyügedən limanın istismara verilməsi ölkəmizin qüdrətini dəha da artırır, geləcək perspektivlərə və uğur-

lu nəticələrə zəmin yaradır. Bu, həm də o deməkdir ki, Azərbaycan təkər quruda deyil, eyni zamanda, su hövzəsində də uğurlu layihələrə imza atmaq əzmindədir və bu da, öz növbəsində, ölkəmizin artıq qüdrətli bir dövlətə əvərildiyini təsdiq edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ölkəmizin sabitliyinə və stabililiyinə də, sözsüz ki, öz töhfəsini verəcək. Bu limandan təkər Azərbaycanın deyil, ətraf ölkələrin də istifadə edəcəyini nəzərə alsaq, görərik ki, bu layihə təkər iqtisadi cəhdən deyil, həm də siyasi baxımdan çox önemlidir. Ən azından, Xəzərətrafi ölkələrin bu limandan istifadə etməsi işgülərə münasibətlərə yanaşı, məhrəban qonşuluq siyasetinə də töhfələr verəcəyi inkar edilə bilməz. Sözsüz ki, bu, her bir ölkənin yük daşımalarını maneəsiz, qayğısız və problemsiz həyata keçirməkdə, dəha doğrusu, Azərbaycanda stabiliyin və sabitliyin mövcud olmasına da maraqlı olması anlamlına gelir. Əlverişli işgülərə münasibətlər, iqtisadi bağlılıq, əlbətə ki, münasibətlərə də öz müsbət təsiri ni göstərəcək.

Söyügedən limanın istifadəyə verilməsi sosial sahədə də müxtəlif perspektivlər, uğurlar vəd edir. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi məşğulluq səviyyəsinə də, yəni işsizliyin səviyyəsinin dəha da azaldılmasına öz müsbət təsirini göstərəcək. Bu layihənin reallaşması, təbii ki, həm də yeni iş yerlərinin açılması deməkdir. Limanətrafi ərazilərdə icimai-işə obyektlərinin, ticaret şəbəkələrinin və digər müəssisələrin də yaradılacağı inkar edilə bilməz və bu da, o deməkdir ki, təkər yüksək daşımaları sahəsində yox, eyni zamanda, digər sahələrdə də yeni iş yerlərinin yaradılacağı gözlənilir. Bu, həm də sahibkarlıq subyektlərinin dəha da genişlənməsi, dəyişmə ilə ölkə iqtisadiyyatında sahibkarlığın xüsusi çəkisinin dəha da artması deməkdir.

Beləliklə, son dövrlərdə infastrukturun modernləşdirilməsi və genişləndirilməsi, beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi sahəsində atılan addımlar və görülen işlər ölkəmizi regional tranzit mərkəzinə əvərildir desək, yanılmarıq. Bu baxımdan, qarşıda hələ dəha gərgin işlərin, müxtəlif layihələrin də ortaya çıxacağı gözlənilir. Azərbaycanın iqtisadi qüdrəti, uğurlu siyaseti, reallaşdırılan işlər yeni-yeni layihələrin yaranmasına zəmin yaradır və bu gedisi ölkəmizin tezliklə bir çox yeni layihələrə də, uğurlara da imza atacağı günün reallığıdır.

İnam HACIYEV

## Vardan Malxasyan: “Onlar özlərinə hökm oxudular”

**R**obert Koçaryan və Serj Sarkisyan hakimiyyətlərinin Qarabağ klanının aparıcı üzvlərindən sayılan general Manvel Qriqoryanın həbsinin ardınca, erməni ictimaiyyəti onu sərt və hiddətli şəkildə qınamışda davam edir. Belə ki, M.Qriqoryanın Ermənistanda və işgal olunmuş Qarabağ əraziyərində gizli silah-sursat, əsgər qidası və s. anbarlarının üzə çıxmışından sonra ona qarşı ard-arda kəskin ittihamlar səslənməkdədir.

Ermənistən milli kongresinin idarə heyətinin üzvü Vardan Malxasyan baş verənlərlə bağlı “1in.am” saytına açıqlamasında bildirib ki, ifşasından sonra M.Qriqoryan hərəsliyine və tamahkarlığına görə çirkab bataqlığına düşüb: “Onun əməlləri kriminal-oligark bandokratiyasını tam çilpaqlığı ilə ortaya çıxardı” deyə qeyd edən Malxasyana görə, Qriqoryan da daxil olmaqla, Qarabağ klanının üzvləri ölkəni istədikləri qədər və kim neçə bacarırdısa, talan ediblər: “Bu ifşa baş vermiş talanlar içinde ən balacasıdır”.

**Ermənistən milli kongresinin üzvü:**  
“Əcəlaflıq edənlərin



**nəvə-nəticələri də yaxşı bilirlər ki, onların balaları, ulu babaları necə ləyaqətsiz olublar”**

V.Malxasyanın sözlərinə görə, M.Qriqoryanın nəvələri onun əməllərindən utanıb yerə girəcəklər: “Sən hər hansı xidmətlər göstəre bilərsən, ancaq sonda eclaflıq etmək olmaz. Məsələn, Aştarakda adamlar var ki, 1937-ci ildə eclaflıq ediblər və bu güne qədər insanlar onlar barədə danışırlar. Hansı ki, eclaflıq edənlərin nəvə-nəticələri də yaxşı bilirlər ki, onların balaları və ulu babaları necə ləyaqətsiz olublar. Onlar həmin insanlar barədə danışmağa cəkinirlər. Bax, indi M.Qriqoryan və Yerkərap təşkilatında olanların nəvələri bu əməllərdən utanacaqlar. Onlar özləri-özlərinə hökm oxudular...”

**Nana Muradyan:**  
“Oğlumu məhz hərb hissədən yanacağın oğurlanmasını gördüyüne görə öldürübələr”

Adıçəkilən saytda qeyri-mühəribə şəraitində övladları öldürülülmüş əsgər anaları da fikirlərini bildiriblər və deyiblər ki, onlar illerdər ki, orduda baş verən talanlar, qanunsuzluqlar barədə danışıblar. “Mənim oğlumu məhz hərb hissədən yanacağın oğurlanmasını gördüyüne görə öldürübələr” deyə Nana Muradyan M.Qriqoryanın cinayətləri barədə fikirlərini bildirərək deyib.

N.Muradyan, eyni zamanda, tələb edib ki, yalnız M.Qriqoryan deyil, onunla yanaşı, Ermənistənən baş qərargahının sabiq rəisi Məvəs Akobyan, sabiq müdafiə nazırı Seyran Ohanyan və Vigen Sarqyan, əsasən isə, Serj Sarkisyan cinayət məsuliyyətinə celb olunmalıdır.

N.Muradyan özü də daxil olmaqla, digər əsgər analarının sülh şəraitində öldürülülmüş övladlarının günahkarlarının cəzalandırılacaqlarına ümidi etdiklərini bildiriblər.

**Rövşən RƏSULOV**

## Aleksandr İsgəndaryan: “Ermənistən Rusiyadan asılılığının aradan qaldırması iddiası, sadəcə, infantil təsəvvürdür”

**Q**afqaz Institutunun direktoru, politoloq Aleksandr İsgəndaryana görə, Moskvada Lavrov-Manasakanyan görüşü və onun nəticələri mühüm olsa da, daha çox tanışlıq xarakteri daşıyıb. Bu barədə Ermənistən “1in.am” saytının rusdilli bölməsinə açıqlama verən erməni politoloğunun fikrincə, Manasakanyan, əslində, Lavrovu tanır, sadəcə, onun nazir statusundakı birinci görüşü Ermənistən üçün mü hümdür.

**“Qarabağın danışıqlar masasına oturmasında perspektiv görmürəm”**

Maraqlıdır ki, A.İsgəndaryan Nikol Paşinyanın Qarabağın erməni icməsinin danışıqlar masasında iştirak etməsi iddiasının perspektivsiz olduğunu bildirib. “Qarabağ problemi məsələsinə gəlincə, hesab etmirəm ki, qarabağlı ermənilər danışıqlar masasına



oturarlarsa, bunun hər hansı bir perspektivi olsun”-deyə qeyd edən erməni politoloqu, həmçinin, deyib ki, bu kimi iddia, sadəcə, Ermənistən daxiline hesablanmış ritorikadır.

İsgəndaryan Rusyanın Ermənistənən bu ölkədən asılı olmayacağı ilə bağlı narahatlıq keçirməsi mümkündüyüne dair suali cavablandırırankən deyib ki, o, Rusyanın her hansı bir narahatlıq keçirməsinə inanır.

**“Əgər cənab Paşinyanın yerinə hakimiyyətə Konfusi, Şopenhauer, yaxud Tereza Ana gəlsəydi belə, Ermənistən Rusiyadan asılı olmaya bilməzdi, bütün hallarda Ermənistən Rusiyadan asılıdır.”**

**RÖVŞƏN**

**Tereza Ana gəlsəydi belə, Ermənistən Rusiyadan asılı olmaya bilməzdi”**

“Rusyanın ele analitik mərkəzləri var ki, onlar bu ölkənin liderinə məsləhətlər verirlər və həmin mərkəzlərin bu cür düşünmələrinə inanıram, onlar bu qədər ağılsız deyillər. Çünkü Ermənistən Rusiyadan asılı olmaya bilməz”.

Ermeni politoloqu Ermənistən İrədan da, Gürcüstandan da, Avropanın da asılı olduğunu bildirib. “Ermənistən daxilində bəzi deyişikliklər baş verəndən sonra Rusiyadan asılılığının aradan qaldırılması iddiası, sadəcə, infantil təsəvvürdür”-deyə İsgəndaryan qeyd edib: “Əger cənab Paşinyanın yerinə hakimiyyətə Konfusi, Şopenhauer, yaxud Tereza Ana gəlsəydi belə, Ermənistən Rusiyadan asılı olmaya bilməzdi, bütün hallarda Ermənistən Rusiyadan asılıdır”.

**RÖVŞƏN**

## Avtomobil qaçırmışda şübhəli bilinən şəxs saxlanılıb

**B**inəqedi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də imişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobile görə kreditin ödənilməsində problem olduğu üçün bu neqliyyat vasitəsinin bankın işçiləri tərefindən dayanacağa yerləşdirildiyini, mayın 24-de isə həmin avtomasının oradan qaçırdığını bildirib.

Daxili İşlər Nazirliyinin metbuat xidmətindən AZERTAC-a bildiriblər ki, məlumatla əlaqədar əməliyyat-axtaris tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da imişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərefindən saxlanılıb. Araşdırma şirkətə avtomobili qaçırmışda şübhəli bilinən sürücünün əvvəllər məhkum edilən N.Abbasovun olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.



**Uğursuz trayektoriyanın ugursuzları**

**RƏFİQƏ**

**A**rtıq uşaqa da bəllidir ki, dağidici müxalifətin parçalanması, ayri-ayrı qanadlara bölünməsi onu azsaylı elektroratın dəstəyindən də mərhum edir. Yəni bu, bir danılmaz faktdır. Hətta gəhənəvi, gəhə əsas, gəhə digər üslübda adlandırılın müxalifətin, əslində, ölmüş düşərgə olduğunu müəyyənləşdirilməsi üçün də vaxt sərf etməyə ehtiyac yoxdur. Çünkü bu düşərgənin məhvini əsası “Milli Şura” tərəfindən qoyuldu. Bu düşərgədə baş verənlərin məntiqi sonluğu “Milli Şura” ilə bağlı hesab edilməlidir. Əsline qalsa, müxalifət hər seki öncəsi və sonrası bu tip birləşib-ayrılmalara, bir növ öyrəşib. Lakin əvvəlki dövrlərlə müqayisədə bugünkü şərait bir qədər fərqli mahiyyət kəsb edir. Belə ki, hazırda müxalif düşərgə ən acınaqlı günlərini yaşamaqdır. Əgər əvvəller bu tip parçalanmalar müxalif düşərgəyə zərbə vururdusa da, dağidici mahiyyət kəsb etmirdi. Bu gün isə, artıq müxalifətdə iki cüt-bir tək adamın qaldığı bir şəraitdə bu cür parçalanmaların baş verəsi düşərgəyə öldürücü zərbə vurur. Sadəcə, müxalifətin özünü cəmiyyətə göstərməsi üçün bir mövzu lazımdır. Seçkilər, referendumlar və s...”

Bununla belə, müxalifətdə belə parçalanmaların baş vermesinin hazırlı şəraitdə qarşısını almaq da mümkün deyil. Çünkü uzun illerdən bəri yüksələ qalmış intriqalar, dedi-qodular birgə addımlamağa, konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bir tərəfdən də, hakimiyyətdən bu və ya digər cinayətkar əməline görə qovulmuşları, yerəgöye siğmayan şəxsi ambisiyaları ucbatından iqtidardan narazı düşənləri öz cərgəsinə hevəsle qatan müxalifətdən parçalanmadan başqa bir şey gözlemek de doğru olmadı. Çünkü bu cür qüvvələrin cəməşidi düşərgədə sağlam münasibətlərin formallaşması mümkün deyil.

Eləcə də, belə bir vəziyyət dağidici müxalif düşərgədə artıq heç bir ortaq ideya və dəyer uğrunda mübarizəyə imkan verə bilməz. Orada toplaşanlar, sadəcə olaraq, bir niyyət birləşdirirdi: neyin bahasına olursa-olsun, iqtidarı elə keçirmek! Bu məqsədə çatmaq naminə düşərgənin başbilənləri zaman-zaman hər cür cildə girməyə hazır olduğunu ortaya qoyublar. Prezident və parlament seçkiləri radikal düşərgənin artıq ideyasız, dəyərsiz qaldığını bir dəha ortaya qoydu. Belə ki, Qərb dəyərləri uğrunda mübarizə apardıqlarını daim göze dürtənləri hakimiyyət hərisliyi Şimalın kölgəsinə çəkilməyə belə vadar etdi. Üstündən bir ay keçməmiş isə, bəziləri guya Ukraynanın avrointeqrasiya proseslərinə dəstək nümayiş etdirməklə, özlərini növbəti dəfə biabır etdilər. Məhz belə ugursuz trayektoriya ilə hərəket edən, “mübarizə aparan” müxalifətin birliyi bundan artıq ola bilməzdi. Lakin Azərbaycanın bugünkü dağidici müxalifət düşərgəsi atlığı son addımlarla özünü narazı elektoratın gözündən bir daha salmış oldu. Çünkü artıq həmin təbəqə müxalifətin səmimi birlik yarada bilməməsini, sözü bir yerə qoyub, hərəkətə keçməməsini aydınca müşahidə etməkdədir. Məhz müxalifətin qeyri-ardıcıl addımlarının və fealiyyətinin neticəsidir ki, onun daha öncələr təşkil etdiyi aksiyalarına gedən tapılmır.

Beləliklə, uzun illərdir bu çatışmazlığın əzabını çəkən müxalif, məhz bu gün də həmin baryeri aşa bilmediyini yaxşı bilir. Görünür, illər, on illər keçməyinə baxmayaraq, müxaliflərin düşüncəsi və təfəkkürü dəyişmək iqtidarında deyil. Bu isə, uzun illər ərzində düşərgədə qüvvələr balansının dəyişməməsinin əsas səbəblərindəndir. Hətta bundan sonra balans dəyişsə belə, bunun ənənəvi düşərgəyə heç bir müsbət təsiri olmayıcaq. Çünkü mənfi ilə müsbət heç vaxt üst-üstə düşməyib...

## T E R S B A X I Ş

## Müsavat partiyası növbəti parçalanmağa doğru

*Siyasi təşkilatın növbəti qurultay qərarından sonra bu barədə fikirlər səslənir*



Belli olduğu kimi, Müsavat partiyasının rəhbərliyi növbəti qurultayı keçirmək barəde qərar verib. Bununla bağlı qurultaya hazırlıq üzrə təşkilat komitesi də yaradılıb. Maraqlı məqam isə budur ki, təşkilat komitəsində 2014-cü ilde keçirilmiş qurultayda saxtakarlıq yolu ilə başqaşan seçilmiş Arif Hacılinin qruplaşması daha çox yer alır. Misal üçün, sabiq başqaşan İsa Qəmbər də daxil olmaqla, bir sıra şəxslər A.Hacılının yenidən başqaşan seçilməsi üçün siyahiya əlavə ediliblər. Qurultayın bu ilin sonunda keçirilməsi planlaşdırılıb.

### İstefa verməyə tərəddüd edənlər növbəti qurultayı nəticələrini gözləyirlər

Digər diqqətçəkən məqam adıçəkilən siyasi təşkilatın növbəti qurultay qərarından sonra parçalanacağı barədə səslənən fikirlərdir. Bu barədə daha çox öten qurultaydan sonra, onun nəticələrini tanımayan etirazçılar - Qubad İbadoğluun sədri olduğu "ADR" hərəkatının fealları, həmçinin, Tural Abbaslının sədri olduğu "Ağ Partiya" təmsilçiləri danışırlar. İddia edilən isə budur ki, hələ 2014-cü ilde onlara qoşulmaq istəyən müsavatçılar var idi və son anda onların beziləri istefa verməyə tərəddüd etdilər. Lakin A.Hacılının başqanlığı dövründə zaman-zaman istefalar baş verdi və tərəddüd edənlər onların təşkilatlarına transfer olundular. Yerde qalanlar isə, hələ də Müsavat üzvü olaraq, təşkilat sıralarında qalmadı davam edirlər. Bu davamıyyətin isə sonu, məhz 2018-ci ilin axırlarında olacaq. Beləliklə, Müsavat partiyasının növbəti qurultayının 2014-cü ilde keçirilən səsli-küülü və qalmaqlı qurultayından daha keşkin olacağını düşünmək mümkündür. Cərəyan edən hadisələr fonunda, xüsusilə, gedənlərin A.Hacılıya qarşı səsləndirdikləri fikirləri əsasında inidən belə qənaət gəlmək mümkündür.

Rövşən RƏSULOV

### BAXCP rəsmisi: "Saxta profillərlə söyüş yanan Əli Kərimlinin özüdür"

"Saxta profillərlə söyüş yanan Əli Kərimlinin özüdür. Elçibəyi söydürən adamdan nə gözleyirsiniz ki?". Bunu SIA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlerinə görə, radikal müxalifət daxilində kənardan baş verən müxalifətdən bir susqunluq hökm sürməsi görüntüsü mövcuddur: "Ancaq bunun səbəbi 20 ildən artıqdır ki, eyni siyaseti aparmaqdır. Yeni seckidən-seçkiyə 2-3 ay ərzində radikal aktivləşir və eyni şəxslər birləşir, müxtəlif adlarda qurumlar təsis edirlər, ya seckini birge boykot edirlər, ya da ki, başqa bir şəxsi secki "qurbanı" kimi verib, növbəti seçkiyə qədər vaxtlarını gözləyirlər. Secki bitdikdən dərhal sonra radikal müxalifət daxilində kəskin intriqalar, didişmələr, müzakirələr başlanır. Necə ki, 2018-ci il prezident seçkiliyindən dərhal sonra başlandı. Artıq bu prosesə Avropada yaşayan şəxsləri də cəlb ediblər. Hər gün virtual məkandan, sosial şəbəkələrdə ittihamlar, təhqirlər, bir-birini aşağılamaq, küçə söyüşləri ilə danışmaq radikal müxalifətin gündəlik həyat tərzinə çevrilib. Bolşevik təfəkkürlü Əli Kərimli bütün günü sosial şəbəkədə bitib. Bir neçə cavan uşaqları öyrədib onu tənqid edən Emin Milli kimilərini təhqir etdirməklə məşğul olur. Ancaq Emin Milli kimilər unudur və ya bilmir ki, Əli Kərimli Elçibəyi kimi bir şəxsi təhqir etdirməkdən belə utanmayıb. Artıq sosial şəbəkələrdə hər kəs yaxşı bilir ki, saxta profillərlə söyüş yananlar Əli Kərimlinin tapşırıqlarını yerinə yetirənlərdi və ya saxta profillərlə söyüş yanan Əli Kərimlidir".



### KXDR 200 amerikalı hərbçinin cəsədlərinin qalığını ABŞ-a verib

KXDR Koreya müharibəsi zamanı həlak olan 200 amerikalı hərbçinin cəsədlərinin qalığını ABŞ-a təhvil verib. AZERTAC TASS informasiya agentliyinə istinadla xəber verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Minnesota ştatının Dulut şəhərində tərəfdarları qarşısında çıxış edərkən bildirib. "Reuters" agentliyinin məlumatına əsasən, həlak olan hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi prosesi aylar və hətta illər uzunu sürə bilər.

1950-1953-cü illərdə baş verən Koreya müharibəsi zamanı 7,7 min amerikalı hərbçi itkin düşmüşdü. Bir qədər əvvəl Pentaqon 200 amerikalı hərbçinin cəsədlərinin qalıqlarının KXDR-də olduğunu bildirmişdi.



## Əli Kərimli - avantüraçı, satqın və milli xəyanətkar

*Belələrinə Azərbaycanda yer yoxdur!*



Prezident seçkilərinin üzərində iki aydan çox müddət keçməsinə baxmayaraq, dağıdıcı döşərgənin siyasi oyunbazlıqları, hələ də ortadadır. Söhbət AXCP-də baş verən çaxnaşmaların qızışmasına səbəb olan 412 min dolların bölüsdürülməsi zamanı yol verilən ədalətsizliyə etiraz əlaməti olaraq istefalar dalğasının getməsidir. Belə ki, hüquq-mühafizə organları tərəfindən aparılan istintaq aşasdılmaları neticəsində, Əli Kərimlinin qeyri-legal yollarla maliyyə vəsaiti ilə temin edilməsi faktı ortaya çıxdıqdan sonra o da bəlli olub ki, AXCP sədri zaman-zaman Rusiyanın müxtəlif yollarla 412 min dollar məbleğ əldə edib. Məhz bu olaydan sonra "Milli Şura" və AXCP arasında ciddi narazılıqlar yaşaşmağa başlayıb, o cümlədən, istəfa məsələləri gündəmə çıxıb. Bir də bu, Ə.Kərimlinin nə birinci, nə də sonuncu maliyyə firıldağıdır.

### Əli Kərimli hələ Elçibəyin vaxtından maxinator olub

Buna misal kimi, KXCP sədri Mirmahmud Mirəlioğlunun təşkilatçılığı ilə hazırlanmış "Yurd" həqiqətləri" kitabında qeyd olunan faktları göstərə bilerik. Ümumiyyətə, mərhum Əbülfəz Elçibəyə qarşı davamlı xəyanətlər edən Ə.Kərimlinin müxtəlif zamanlarda töretdiyi oyunbazlıqlarını nəzərə alarsaq, biz bu ünsürün ne qədər keyfiyyətsiz bir məxlüq olduğunu bir daha əyani surətdə görmüş olarıq. Həmin kitabdan təkəcə bir sitata nəzər salaq: "AXCP sədri Elçibəy Bakıya döndən sonra "Yurd" birliliyinin özbaşinalığının həddini müəyyənleşdirə bilmişdi. Bu qrupun fəaliyyətini diqqətən araşdırır və baş verə biləcək fəsadların qarşısını almağa çalışırı. Təşkilatın onsuza də məhdud olan maliyyə vəziyyətini yoxlamaq üçün 4 nəfərdən ibaret özəl bir komissiya yaratmışdı. Komissiyanın tərkibində Zöhrab Abdullayev, Şamil Quliyev, Ülvi Həkimov, Elçin Paşayev də var idi. Komissiya konkret bir məbleğin (95.000 ABŞ dolları) qazanc getirməsi və xərclənməsi ardıcılığını izledi və bu pulun üç nəfərə istifadəyə verildiyini aşadırdı".

Sözügedən kitabda da bildirilir ki, bütün bunlar AXC-AXCP-nin orqanlarının və üzvlərinin çox ağır maddi durumda fəaliyyət göstərdikləri bir vaxtda baş verib. "Rayon (şəhər) şöbələrinə problemlərə əlaqədar heç bir kömək göstərilməmiş, mərkəzi aparat "yurdçu" olmayan əməkdaşlarına 1994-cü ilin sonlarından başlayaraq əməkhaqqı, ezamiyyət xərcləri vərilməmişdir"-deyə qeyd edilən ifadələrdə digər məsələlər də qabardılıb və burada əsas olaraq, Ə.Kərimlinin maliyyə firıldaqları üzə çıxıb. Mənzillər, bahalı avtomobillər, cangüdənlər, qəzetlər, muzdlu yazarlar dəstəsi - bütün bunlar yalnız Kərimlinin komfortlu həyat sürməsinə hesablanmış sübutlardır.

Göründüyü kimi, bu gün sosial şəbəkələrdə özünü aydan arı, sudan duru göstərməyə çalışan Ə.Kərimlinin, əslində, nə qədər iyrənc və dələduz olması artıq bu reallılarda öz təsdiqini tapmaqdadır.

### Kərimlinin məsuliyyətə cəlb edilməsi məsələsi də gündəmdə səslənə bilər

Çünki onun qanunsuz yollarla maliyyələşməsi, xüsusilə, xaricdən Azərbaycana vəsaitləri gətirdirməsi "Siyasi partiyalar haqqında" qanununa əsasən qadağandır və bu, faktiki olaraq, cinayət əməli sayılır. Bu baxımdan, Ə.Kərimlinin məsuliyyətə cəlb edilməsi məsələsi də gündəmdə səslənə bilər. Məsələ ondadır ki, Ə.Kərimli üçün millet də, din də, dövlət də, etnik kimlik də yalnız pulsur, maddiyyatdır. Kim ona hansı məqsədə qrant ayırsa, o da həmin istiqamətdə canla-başla işləyəcək. Demokratiyadan dəm vuran Ə.Kərimlinin müxəlifləşdiriləcək təkcə iqtidara deyil, həm də dövlətə, xalqa qarşı yönəlib. Ölkə maraqlarını qurban vermek hesabına edilən siyasetbazlığı onu əbədi uğursuzlar cərgesine atıb. Təsadüfi deyil ki, Azərbaycanın firavanlığı və sabitiyyi üçün təhlükə tərədə biləcək istənilən addımı atmağa hazır olan Ə.Kərimli daim ictimai qınaq obyektidir və bu vətən xaininin ifşası bundan sonra da davam etdiriləcək. O, həbs olunmalı, layiqli cezasını almıl, en yaxşı halda isə, ölkə hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!

Rəfiqə HÜSEYNOVA

### İtaliya işsiz gənclərin sayına görə Avropada ilk sıradadır

Avropa Statistika İdaresinin (Eurostat) məlumatına əsasən, 2017-ci ilde italiyalı gənclər arasında işsizliyin səviyyəsi 25,7 faiz olub. Belə ki, İtaliyada 18-24 yaşlı hər dörd gəndən biri işsizdir. Bu, Avropa İttifaqına (Ai) üzv ölkələr arasında en yüksək göstəricidir.

AZERTAC ANSA agentliyinə istinadla xəber verir ki, Ai ölkələrində həmin yaş qrupu üzrə işsizliyin səviyyəsinə görə orta göstərici 14,3 faizdir. Avropa ölkələrində gənclər arasında işsizliyin səviyyəsinə görə İtaliyadan sonrakı yerləri Kipr (22,7 faiz), Yunanistan (21,4 faiz), Xorvatiya (20,2 faiz), Rumınıya (19,3 faiz) və Bolqarıstan (18,6 faiz) tutur.

Bu kateqoriya üzrə en yaxşı göstərici (5,3 faiz) Niderlanda məxsusdur. Sonrakı yerlərdə Sloveniya və Avstriya durur. Eurostatın məlumatda qeyd olunub ki, 2017-ci ilde Ai ölkələrində yaşı 18-24 arasında olan 5,5 milyon nəfər nə işləməyib, nə təcrübə keçməyib, nə də ali təhsil almayıb. Bu rəqəm Slovakiyanın və ya Finlandiyanın əhalisinin sayına bərabərdir.



**B**irmənəli şəkildə de-mək olar ki, bu gün müasir dövrün yenilikləri özündə bir sırə dəyişiklikləri ehtiva edir. Bu dəyişikliklər yalnız elm və texnika ilə bağlı deyil, həm də siyaset sahəsində də özüñ göstərməkdədir.

Ancaq her kəs təsdiq edə bilər ki, Azərbaycanın dağıdıcı məxalifəti hələ də, köhne təfəkküründə və düşncəsində qalmadıdadır. Yəni məxalifət hele də müasir dövrün yenilikləri və qlobal dəyişiklikləri ilə ayaqlaşa bilmir. Hələ də meydan təfəkkürü ilə yaşamaqda və fealiyyət göstərməkdədir. Bu da, təbii olaraq, məxalifətin siyasi proseslərdə uğursuzluğa düber olmasına şərtləndiren faktı çevirir. SSRİ-nin dağılmamasını şərtləndirən kodeksdə məsələni qeyd etsək, fikrimizin əsası ola biləcəyini demek olar. Yuxarılar aşağıların, aşağılar ise yuxarıların təkliflərinin, istək və tələblərinin qəbul edə biləməklərindən, SSRİ dağıldı. Eynilə, Azərbaycan məxalifətində yuxarılarla aşağılar arasında ciddi qarşışmalar mövcuddur. Bu baxımdan, aşağılardan başlayan istəfələr yuxarılara doğru adlamadıdadır. Düzdür, mövcud ağır vəziyyəti dəyişmək üçün məxalifət partiyalarına xarici ağaları tərəfindən maliyyə yardımçıları ayrırlar və müəyyən təlimatlar və göstərişlər verilir. Hətta AXCP və Müsavat kimi tör-töküntülərin partiyaları hesab olunan təşkilatların rəhbərliyinə yeni simalar gətirilir. Amma nə yaşıqlar ki, ekşər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətde, ümumilikdə, baş vurduları sıyaset aləmində hörmət və izzət sahibi ola bilməklərindən uğursuzluğa düber olub, kor-peşman əski mövqelərinə qayıdır. Mey-

## Məxalifətə tör-töküntü qalib

Növbəti mərhələdə AXCP və Müsavat da sıradan çıxacaq

dana siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmışdır. Lakin bugünkü reallıqda məxalifət dəsərgəsində bunu görmək və ya "yeni simaları" cəmiyyətə təqdim etmək mümkün deyil. Çünkü siyasi arenaya çıxan yeni simalar indiki korlanmış məxalifət funksionerlərinin cərgesində əriyərək, sıradan çıxır və ya elə onları bir tayı olurlar.

### Korlanmış məxalifətin yenilənməsi mümkünsüz görünür

Məxalifət yeniliyi dar çərçivədə görür. Yəni xaricdən verilən siyasi işlər əsasında qəbul edib, həyata keçirməyə çalışır. Bu səbəbdən də Arif Hacılı və ya Əli Kərimli rəhbərliyə özləri kimi naşı, siyasetdən başı çıxmayan insanları getirirlər. Amma dərk etmirlər ki, yenilik yalnız kimlərinə kor-koranə kollegial orqanlara getirilməsi deyil, bütövlükde, ideologiya dəyişməli, müstəqil və demokratik idarəetmə sistemi qurulmalıdır. Hazırkı məxalifət liderlərinin və funksionerlərinin siyasi imicini hədən artıq korlanmış durumdadır. Bir qədər əvvəl ADP, "Ümid" və "ViP" yeni dəyişikliklərə can atdırılar. Hətta bu istiqamətdə müzak-



rələr də apardılar. Ancaq partiya sədrleri arasında aparılan müzakirələrin neticəsiz qalması, dəsərgə daxilində proseslərin istiqamətini dəyişdirib. Məxalifət qazanının dibini yalayan ekspertlər də etiraf edirlər ki, ciddi irada ortaya qoyub dəyişikliklərə gedilməsə, məxalifət partiyaları daxilində qeyri-müəyyənliyə getirib çıxaracaq. Proseslərə əsasən, demək olar ki, hazırkı məqamda ən tələtümli və nərahət partiyalar AXCP, ADP, KAXCP və Müsavat partiyalarıdır. Müsavatda cəreyan edən hadisələr maraqlı nüansları ortaya çıxarırlar. A.Hacılının başqanlığı getirilməsindən sonra partiya daxilində qarşışmalar günbegün artmadır. A.Hacılının idarəciliyindən narazı olan qruplar açıq müstəvilde mübarizəyə başlayaraq, situasiyani öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Bundan istifade edən AXCP sədrı Ə.Kərimli yaranmış vəziyyətdən səmərəli istifadə etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu iki partiya arasında əzəli düşməncilik mövcuddur. Hər iki partiya funksionerləri bir-birini sı-

radan çıxarmaq üçün məqam gözləyiblər. Müsavatda baş verənlər Ə.Kərimlinin işinə yaradığından, o, bütün qüvvəsi ilə Müsavati tamamilə sıradan çıxarmağa çalışır. Məxalifət dəsərgəsində hazırda iki qütbə bölünən partiya funksionerləri arasında qarşılıqlı ittihamlar güclənməkdədir. Amma Müsavat funksionerləri AXCP-nin həmlələri qarışından geri çekilmək fikrində deyillər.

### Siyasətə gəlir mənbəyi kimi baxanların sonu ugursuz olur

Bu, faktdır ki, son illər bir neçə yeni məxalifət partiyasının yarandığı barədə bəyanat səslənib. Hətta gizlincə, qapalı yerlərdə qurultay keçirib və bir qədər sonra filankesin yeni partiyanın sədri olaması barədə "Mətbuat Şurası"nın reket elan etdiyi saytlarda və ya qəzetlərdə məlumat yayılıb. Sonradan məlum olub ki, qurultay-filan olmayıb. Sadəcə, partiya sədri elan olunan şəxsin bağ evində məclis qurulub və sağlıqlardan və pafoslu töstlərdən sonra təşkilatın yaradıldığı barədə qərar verilib. Eyni zamanda, məclisin yüksək xərc hesabına başa gəldiyi nəzərə alınaraq, xərc çəkən sədr elan olunub. Amma bu, bir faktdır ki, "sədr" siy-

sət nə olduğunu belə anlamır. İctimai-siyasi proseslərə məişət məsələləri kimi yanaşır, elə o tərzdə de münasibət bildirir. Elə ilk müsahibəsində və ya açıqlamasında özünü ifşa etməklə, adını siyasetdə uğursuzluğa düber olanların siyahısına yazır. Hazırkı məqamda məxalifət dəsərgəsində təmsil olunan partiya sədrlerinin böyük eksəriyyəti siyasetə gəlir mənbəyi kimi baxır. Sədrlik kreslosunu da, məhz buna görə tərk etmək istəmir. AXCP və Müsavat kimi partiya sədrleri xarici qüvvələrlə iş birliyinə getmək, xarici qüvvələrdən və ya fondlardan maliyyə yardımçıları alıblar. Ancaq siyasetdə uğur qazana biləmiblər. Çünkü məxalifət başbələnlərindən birinin, bir zaman de diyi ki, "pul qoyub, pul götürmək olar, amma pul qoyub, siyasetdə uğur əldə etmək olmaz". Belələri haqqında coxsayılı faktlar-sübutlar göstərmək olar. AXCP sədrı Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılının, Müsavatın keçmiş başqanı İ.Qəmbərin siyasi fəaliyyətlərinə nəzər yetirdikdə, hər şeyin məlum olduğunu görmək olar. Bu məxluqlar az qala yaşlarının yarısını siyasetə qurban versələr də, qazandıqları ancaq xalqın ittihəmi, tənqid və iradları olub. Ağa qara demək, xalqın sevincine, hakimiyyətin apardığı uğurlu siyasetə qərəzli yanaşmaq onların həyat tərzidir. Belələrinin yenilənməsinə ehtiyac var ki, bunun da realaşmasına siyasi gəlir mənbəyi kimi baxan məxluqlar heç căre imkan vermədilər. Yalnız rayon təşkilatlarının qətiyyətinə və prinsipiallığına ehtiyac var və yəqin ki, bu gözləntilər də yaxın vaxtlarda həyata keçəcək.

i.ƏLİYEV

qarşı təxribatdır"  
xarakterli ifadələrini  
işlədə bilməyəcək

Ümumiyyətə, hazırda Avropanın bir çox ölkələrində miqrasiya axınının qarşısını almaqdən ötrü sərt qanunlar qüvvəyə minib. Həmin qanunların icrası tam dəqiqliklə yerinə yetirilməkdədir. Bu gün bir insanın ölümüne, digər insanların isə həyatlarının puç olmasına bəiskar olan AXCP sədrı Ə.Kərimli son anda dalana dırənəcəyinin fərqinə indidən varmadı. Çünkü çox keçməyəcək, onun müəyyən pullar hesabına saxta sənəd, "dəstək məktubu" verərək, "siyasi mühacir" statusu verdiyi insanlar, nəticədə, qapısına dayanaraq, öz pullarını geri istəyəcəklər. Bax, onda AXCP sədrı öz şəkərini sadiq qalaraq, "bu, mənə qarşı təxribatdır" xarakterli ifadələrini işlədə bilməyəcək. O, eyni zamanda, insanların həyatları ilə oynadığına görə, boynunda qalan mənəvi borcunu da ödəyə bilməyəcək. Çünkü bu borcu ödəməkdən ötrü, ən azından, dəmir barmaqlıqlar arasına getməlidir. Buna isə, onun cürəti çatır. Ancaq necə deyərlər, şah qanun deyil, qanun şahdır. Bütün tərəfdikləri əməllərinə görə, Ə.Kərimli mütləq şəkildə cavab verməli olacaq.

Rövşən RƏSULOV

## Əli Kərimli kimin ölümünə bais olub?

AXCP sədrinin saxta sənəd verdiyi şəxs Hollandiyada intihar edib

Zaman-zaman mətbuatın gündəminə gələn saxta sənəd biznesi və bu biznesdə adları hallanan dağıdıcı məxalifətçi partiya sədrərinin ifşası davam etməkdədir. "Siyasi mühacir" statusu almaq üçün min cür firqləqlərdən çıxan dağıdıcı məxalifətin "liderləri", məhz bu vasitələrlə asan qazanc əldə edərək, demək olar ki, dələduzluqla məşğul olurlar. Söyügedən məsələnin digər tərəfi də budur ki, onların saxta sənəd verdikləri insanların çoxu sonradan Avropa ölkələrindən deportasiya olunur, bununla da, həmin şəxslərin "siyasi mühacir" arzuları yerinə yetməmiş qalır. Belələrindən biri də AXCP sədrı Ə.Kərimlinin toruna düşən və sonda intihar edən Fikrət adlı azərbaycanlı gəncdir...

**Fikrət adlı  
azərbaycanlı gəncin  
Əli Kərimli  
tərəfindən verilən  
sənədlərinin  
saxtalığı üzə  
çıxandan sonra, o  
öz canına qəsd edib**

Bəlli olub ki, Ə.Kərimlinin ona verdiyi saxta sənəd ifşa edildikdən sonra, Hollandiyanın miqrasiya polisi onu barəsində deportasiya qərarı verib və gənc buna etiraz olaraq, müvəqqəti yaşadığı kamp-



da qollarını kəsərək, intihar edib. Beləliklə, şəxsi dividendləri namına onlarla insanın həbsinə, ali məktəblərdən, iş yerlərindən çıxarılmışa baishkar olan Ə.Kərimli bu dəfə bir gəncin ölümüne səbəkar olub.

Özünpəsəd üsulu ilə həyatına son qoyan Fikrət adlı genç barəsində aparılan araşdırılardan sonra məlum olub ki, bu şəxs, ümumiyyətə, siyasetlə məşğul olmayıb, siyasi cameədə ismi halanmayıb, ictimai sektorda bu adamı tanıyan belə olmayıb və s. Sadəcə, onun "siyasi mühacir" statusu alaraq, ölkəsinə tərk etməsi üçün AXCP sədrı köhne üsulunu işə salaraq, onu "Milli Şura"nın mi-

tinqlərinə celb edib, şəkillər çəkdi-rib sənədləşdirməsini istəyib. Çünkü sözügedən statusu almaqdan ötrü müəyyən "faktlar" lazımdır ki, həmin vasitələrlə o, Avropa ölkəsinə getsin. Təbii ki, belə də olub, sadəcə...

Sadəcə, Fikrət adlı gənc, məhz Hollandiya polisinin onun barəsində deport qərarı verməsindən sonra anlayıb ki, aldadılıb. Yüzlərlə digər deportasiya edilmiş və Ə.Kərimlinin toruna düşmüş digərləri kimi.

**Almaniyada isə bir qadın deportasiya olunmaması üçün**

### özünü bıçaqlayıb - günahkar yenə də Əli Kərimlidir!

Yeri gəlmışkən, Fikrətin intiharı ilk hadisə deyil. Məsəl üçün, hələ bir neçə ay önce Amaniyada deport edilməsinə qarşı çıxan daha bir azərbaycanlı qadın özünü bıçaqlamışdı. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olmuşdur. Sonradan onun AXCP sədrı Ə.Kərimliye etdiyi nifrinləri sosial şəbəkədə ictimai ləşmişdi. Məlum olmuşdu ki, bu qadın da Avropaya "siyasi mühacir" statusu ilə getməkdən ötrü "Milli Şura"nın mitinq-lərinə qatılıb, bir neçə selfie çekdi-rib və sonda da partiya sədrindən bir neçə min dollara "dəstək məktubu" alıb. Amma nəticədə, almanın hüquq-mühafizə orqanları olayı araşdıraraq, həmin qadının heç də siyasi təqiblərə məruz qalmadığını aşkara çıxırb. Ona görə də, barendə deportasiya qərarı verilib.

**AXCP sədrini öz  
şəkərinə sadiq  
qalaraq, "bu, mənə**

# Uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq nəzarət

**B**eynəlxalq nəzarət insitutunun formallaşması və daha da inkişafı beynəlxalq hüququn mühüm prinsiplərindən olan beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi ilə bağlıdır.

İnsan hüquqları sahəsində müüm nəzarət mexanizmlərinin mərkəzində, universal beynəlxalq teşkilat kimi, BMT durur. Nadir Adilov BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin təminatçı kimi yaranmasına baxmayaraq, bu gün onun fəaliyyət göstərdiyi en mühüm və başlıca sahələrdən biri də insan hüquqlarıdır. BMT Nizamnaməsinin "Məqsəd və prinsipləri" adlanan I Fəslinin I-ci maddəsində BMT-nin məqsədlərindən biri kimi iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsinə və irqiñə, cinsinə, diline və ya dini mənsubiyyətinə fərqli qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətinin dəstekləməsində beynəlxalq əməkdaşlığı nail olmaq göstərilir.

Daha sonra, BMT Nizamnaməsinin 55-ci maddəsində, xüsusi olaraq, qeyd edilir ki, BMT irqinə, cinsinə, diline və ya dini mənsubiyyətinə fərqli qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmət edilməsinə və riayet edilməsinə dəstək verir. BMT-nin fəaliyyətindən dənizşarkən BMT Baş Məclisi xüsusi qeyd edilmişdir. BMT-nin himayəsi altında qəbul olunmuş əsas insan hüquq və azadlıqlarına dair beynəlxalq normaların əksəriyyəti, o cümlədən, beynəlxalq paktlar BMT Baş Məclisinin təşəbbüsü ilə qəbul olunmuşdur ki, bunlar da, bilavasitə uşaq hüquqlarının qorunmasına mühüm yərə malikdirlər. BMT Baş Məclisi tərəfindən qəbul edilmiş uşaqların maraqları naməne Ümumdünya Görüşünə Fəaliyyət Planı və Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında Ümumdünya Bəyannaməsi uşaqların hüquqlarının qorunmasına mühüm yer tutur.

Hər il milli səviyyələrdə "xüla-sə"ler heyata keçirilir və BMT Baş Məclisinin bu haqda hesabatlar təqdim edilir. Global "xüla-sə" çərçivəsində Pekin, Berlin, Qahire və digər şəhərlərdə yüksək səviyyəli regional müşavirələr keçirilmişdir ki, burada da yüksək inkişafə nail olunduğu qeyd edilmişdir.

1993-cü ilde İnsan Hüquqları üzrə Ümumdünya Konfransında qəbul edilmiş Vyana Bəyannaməsi və Fəaliyyət Programında dövlətlərə Uşaq Hüquqları Konvensiyasının heyata keçirilməsi məsələsinin insan hüquqları sahəsində milli fəaliyyət planına daxil edilmesi tövsiyə edilmişdir. Burada xüsusi olaraq qeyd edildi ki, uşaqlara münasibətde bütün hərəkətlərde, ilk növbədə, diskriminasiya edilməmeli və uşaqların maraqlarının yüksək təmininə xüsusi diqqət yetirilməli, eyni zamanda, uşaq düşüncəsinə diqqətə yanaşılmalıdır. Uşaqların, xüsusi olaraq, qızların, nəzarətsiz uşaqların, kim-səsiz uşaqların, uşaq pornoqrafiyası, uşaq fahişəliyi və ya uşaq orqanlarının satışı da daxil olmaqla, iqtisadi, sosial istismara məruz qalan uşaqların müdafiəsi və mühafizəsi üzrə milli və beynəlxalq mexanizm və programların möhkəmləndirilmə-

si xüsusi ilə diqqətdə olmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın həyata keçirilməsini dəstekləmək üzrə beynəlxalq əməkdaşlığı və həmərəliyi inkişaf etdirmək, uşaq hüquqlarını BMT-nin bütün sistemi çərçivəsində insan hüquqları sahəsində prioritet sahələrdən biri kimi xüsusi olaraq göstərmək diqqəti cəlb edir. Eyni zamanda, bu zaman uşaqın aile şəraitində böyüməsi də xüsusi qeyd edilmişdir.

2000-ci ilde qəbul edilmiş BMT-nin "Minilliyyin Beyannamesi"ndə sosial inkişaf insan hüquqlarının perpektivi ilə birbaşa əlaqədə olması göstərilmişdir. Yeni minillikdə inkişafın məqsədlərindən birinci 6 bənd, bilavasitə uşaqların müdafiəsinə nəzərdə tutmuşdur. Bu zaman yoxsulluq və acliqla mübarizə, ümumi başlangıç təhsilin təmin edilməsi, gender beraberliyi, uşaq ölümünün qarşısının alınması, analığın mühafizəsi, QiÇS və digər xəstəliklərlə mübarizə xüsusi yer tutur. Bəyannamənin "Zəif qrupların müdafiəsi" adlanan 6-ci fəslində qeyd edilir ki, bütün səyələr uşaqlara hərtərəfli yardımın təqdim edilməsinə yönəlməlidir ki, Uşaq Hüquqları haqqında Konvensiya və Fakultativ Protokolların ratifikasiyası və tam həyata keçirilməsi təmin edilsin.

2002-ci ilin may ayında BMT Baş Məclisinin uşaqların vəziyyətinə həsr edilmiş xüsusi sessiyasında qəbul edilmiş "Uşaqların həyatı üçün yararlı olan Sühl" adlanan Bəyannamə kompleks xarakter daşımaqla, Konvensiyanın realizəsi üçün rəhbər fəaliyyət adlanır və bütövlükde, uşaqların hüquqlarının müdafiəsinin beynəlxalq-hüquqi tənzimlənməsi üçün mühüm əhəmiyyətə malikdir. Həmin Bəyannamədə uşaqların hüquqlarının müdafiəsi və təmini istiqamətində ümumiyəlmiş beynəlxalq-hüquqi standartlar eks olunmuşdur. Bəyannamənin 4-cü maddəsində, xüsusi olaraq, qeyd edilir ki, dövlətlər hər bir uşaqın 18 yaşına çatana qədər hər bir insanın hüquqlarının müdafiəsi və tətbiqi üzrə tədbirlər görməyi öhdələrinə götürürər. Eyni zamanda, bu standartların, məhz Uşaq Hüquqları Konvensiyasında və Fakultativ Protokollardada eks olunması qeyd edilmişdir.

N.Adilovun qeyd etdiyi kimi, Avropa Konvensiyası tərəfindən mülki və siyasi hüquqların baza təməline əsaslanaraq Avropa Şurası iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi üzrə deyil, onların həyata keçirilməsi olduğunu hesab edərək, Xartiyada 1-ci maddəsi iştirakçı-dövlətləri Xartiyada bəyan olunmuş hüquqlar, azadlıqlar və vəzifələrin effektivliyini təmin etmək üçün milli qanunvericilik tədbirləri qəbul etməyə çağırır. Xartiyadan 2-ci maddəsinə əsasən, bütün hüquqlar hər kəsə irqinə, etnik mənsubiyyətinə, dərisinin rənginə, cinsinə, diline, dininə və digər baxışlarına, milli və ya sosial mənşəyinə, məlkiiyyət vəziyyətinə, doğuluşuna və ya digər əsaslara görə fərqli qoymadan mexsusdur. 3-cü maddə hamının qanun qarşısında və qanunun müdafiəsində bərabərliyi müyyən edir. Ümumiyyətlə, Afrika Xartiyasının beynəlxalq səviyyədə insan hüquqları sahəsində mövcud olan digər normativ aktlardan fərqli əsas xüsusiyyəti onda insan hüquqları ilə bərabər vətəndaş hüquqlarının bəyan olunmasıdır. Xartiyaya görə yeganə nəzarət organı İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyasıdır. Komissiya hem Xartiyadan bir iştirakçı-dövləti tərəfindən digər dövlətin Xartiyadan müdədələrini pozması haqqında ərizələrə, həm də digər ərizələrə, yəni Xartiyaya iştirakçı-dövləti olmayan digər maraqlı tərəflər tərəfindən Komissiya insan hüquqlarının pozulması haqqında verilen müraciətlərə baxmaq hüququna malikdir.

BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 14 dekabr 1990-ci il tarixli 2 qətnamə de bu zaman xüsusi qeyd edilmişdir: Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın qarşısının alınması üzrə BMT-nin rəhbər prinsipləri (Ər-Riyadda qəbul edilmiş prinsiplər) üzrə 45/112 sayılı qətnamə və Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmanın xüsusi diqqət yetirilməli, eyni zamanda, uşaq düşüncəsinə diqqətə yanaşılmalıdır. Uşaqların, xüsusi olaraq, qızların, nəzarətsiz uşaqların, kim-səsiz uşaqların, uşaq pornoqrafiyası, uşaq fahişəliyi və ya uşaq orqanlarının satışı da daxil olmaqla, iqtisadi, sosial istismara məruz qalan uşaqların müdafiəsi və mühafizəsi üzrə milli və beynəlxalq mexanizm və programların möhkəmləndirilmə-

si 113 sayılı qətnamə.


Uşaq hüquqlarının müdafiəsi sahəsində BMT-nin dənizşarkən, bu istiqamətdə BMT Təhlükəsizlik Şurası xüsusi qeyd edilməlidir. Bu zaman, 25 avqust 1999-cu il tarixdə Təhlükəsizlik Şurasının "Uşaqlar və hərbi konfliktlər" adlı açıq mütəxəsisi xüsusi qeyd edilməlidir. Mütəxəsisi qəbul edilmiş 1999-cu il tarixli 1261 sayılı qətnamə də hərbi konfliktlər dövründə uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra müdəələr müəyyən edirdi. 11 avqust 2000-ci il tarixdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 1314 sayılı qətnamə də hərbi konfliktlər dövründə uşaq hüquqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi məsələlərinə həsr edilmişdir.

Uşaq hüquqlarının müdafiəsində esas həlqəni BMT-nin sülh-yaratma əməliyyatları təşkil edir. Bu zaman BMT Təhlükəsizlik Şurası da uşaqların hüquqlarının müdafiəsini sülh-yaratma əməliyyatlarının ilkin vəzifələrinə aid edir. Belə ki, 1999-cu il tarixli 1260 sayılı qətnamə ilə Syerra-Leonda uşaq hüquqlarının müdafiəsi mandatın missiyasına daxil edilmişdir. Bu 1999-cu il tarixli 1279 sayılı qətnamə ilə Kongro Demokratik Respublikasına da aid edilmişdir.

1997-ci ilde BMT Baş Katibi Ola-ru A.Otunnunu hərbi konfliktlər dövründə uşaqların vəziyyətinə dair özünü xüsusi nümayəndəsi təyin etmişdir. BMT Baş Məclisi Özünün 51/77 sayılı qətnaməsi ilə xüsusi nümayəndədən illik məruzələr təqdim etməyi xahiş etmişdir.

N.Adilovun qeyd etdiyi kimi, Avropa Konvensiyası tərəfindən mülki və siyasi hüquqların baza təməline əsaslanaraq Avropa Şurası iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi üzrə deyil, onların həyata keçirilməsi olduğunu hesab edərək, Xartiyada 1-ci maddəsi iştirakçı-dövlətləri Xartiyada bəyan olunmuş hüquqlar, azadlıqlar və vəzifələrin effektivliyini təmin etmək üçün milli qanunvericilik tədbirləri qəbul etməyə çağırır. Xartiyadan 2-ci maddəsinə əsasən, bütün hüquqlar hər kəsə irqinə, etnik mənsubiyyətinə, dərisinin rənginə, cinsinə, diline, dininə və digər baxışlarına, milli və ya sosial mənşəyinə, məlkiiyyət vəziyyətinə, doğuluşuna və ya digər əsaslara görə fərqli qoymadan mexsusdur. 3-cü maddə hamının qanun qarşısında və qanunun müdafiəsində bərabərliyi müyyən edir. Ümumiyyətlə, Afrika Xartiyasının beynəlxalq səviyyədə insan hüquqları sahəsində mövcud olan digər normativ aktlardan fərqli əsas xüsusiyyəti onda insan hüquqları ilə bərabər vətəndaş hüquqlarının bəyan olunmasıdır. Xartiyaya görə yeganə nəzarət organı İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyasıdır. Komissiya hem Xartiyadan bir iştirakçı-dövləti tərəfindən digər dövlətin Xartiyadan müdədələrini pozması haqqında ərizələrə, həm də digər ərizələrə, yəni Xartiyaya iştirakçı-dövləti olmayan digər maraqlı tərəflər tərəfindən Komissiya insan hüquqlarının pozulması haqqında verilen müraciətlərə baxmaq hüququna malikdir.

BMT çərçivəsində insan hüquqlarının müdafiəsindən dənizşarkən, ilk növbədə, İnsan Hüquq və Azadlıqları haqqında 26 may 1995-ci il tarixli İnsan və



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafisi, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb*

xalqlar hüququ haqqında Afrika Xartiyasının I fəslində insan və xalqların hüquqların həsr olunmuşdur. Əsas məqsədin bu hüquqların bəyan olunması deyil, onların həyata keçirilməsi olduğunu hesab edərək, Xartiyada 1-ci maddəsi iştirakçı-dövlətləri Xartiyada bəyan olunmuş hüquqlar, azadlıqlar və vəzifələrin effektivliyini təmin etmək üçün milli qanunvericilik tədbirləri qəbul etməyə çağırır. Xartiyadan 2-ci maddəsinə əsasən, bütün hüquqlar hər kəsə irqinə, etnik mənsubiyyətinə, dərisinin rənginə, cinsinə, diline, dininə və digər baxışlarına, milli və ya sosial mənşəyinə, məlkiiyyət vəziyyətinə, doğuluşuna və ya digər əsaslara görə fərqli qoymadan mexsusdur. 3-cü maddə hamının qanun qarşısında və qanunun müdafiəsində bərabərliyi müyyən edir. Ümumiyyətlə, Afrika Xartiyasının beynəlxalq səviyyədə insan hüquqları sahəsində mövcud olan digər normativ aktlardan fərqli əsas xüsusiyyəti onda insan hüquqları ilə bərabər vətəndaş hüquqlarının bəyan olunmasıdır. Xartiyaya görə yeganə nəzarət organı İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyasıdır. Komissiya hem Xartiyadan bir iştirakçı-dövləti tərəfindən digər dövlətin Xartiyadan müdədələrini pozması haqqında ərizələrə, həm də digər ərizələrə, yəni Xartiyaya iştirakçı-dövləti olmayan digər maraqlı tərəflər tərəfindən Komissiya insan hüquqlarının pozulması haqqında verilen müraciətlərə baxmaq hüququna malikdir.

MDB çərçivəsində insan hüquqlarının müdafiəsindən dənizşarkən, ilk növbədə, İnsan Hüquq və Azadlıqları haqqında 26 may 1995-ci il tarixli İnsan və

Vahid Ömrərov,  
falsafe üzrə falsafe doktoru

## *Yayda qida rejimini gözləməkla bədən çəkisini azaltmaq olar*

Bədən çəkisini azaltmaq üçün yay ən əlverişli dövr hesab olunur. Meyvə-tərəvəzlerin bol olduğu yay aylarında zərərlı qidalardan uzaq olmaqla artıq çəkini bir neçə kilogram azaltmaq mümkündür.



Coxlu maye qəbul edilməsi bu sahədə ilkin şərtlərdən biridir. İsti havada orqanızın çok maye itirdiyinə görə həmin tələbatı ödəmək lazımdır. Susuzluğun daha çox adı su və yaşıl çay yatırır. Yeni çəkilmiş şirələr, şəkərsiz limonad və kompotlar qəbul edilməsi de məsləhət görülür. İsti yay günlərində hər 40-50 dəqiqədən bir sərin su içmək, qida rasionunda kaloriliyi azaltmaq lazımdır. Alimlərin fikrincə, isti havada enerjiyə ehtiyac təxminən 5 faizə qədər enir, buna görə də yayda daha az kalorili qida lazım olur.

İsti hava orqanızın üçün esl sinaqdır. İştahı o qədər çox olmasa da, bu fəsilədə qida qəbulundan sonra mədədə ağırlıq hissi yaranır. Orqanızın normal işləməsi üçün diyetoloqlar yayda qidalanma vaxtını dəyişməyi, əsas qida qəbulunu daha çox günün sərin vaxtlarına salmağı məsləhət görürler. Onların fikrincə, mövsümlə əlaqədar olaraq sehər yeməyinin tezdən saat 7-8-də, naharın 11-11.30-da, şam yeməyinin 18-də qəbul edilməsi daha yaxşıdır. Ac yata bilməyənlər saat 21-də yüngül qəlyanaltı ilə kifayətləne bilərlər.

İsti hava şəraitində nahar vaxtı karbohidratlarla zəngin qida məhsullarının qəbulu orqanızı enerji ilə yükleyir. Tərəvəz və meyvə salatları, qarabaşaq, düyü, kartof və pəhriz şorbaları mədədə ağırlıq hissi yaratır. Ona görə də onları günorta qəbul etmək məsləhət görülür. Həmin karbohidratlar orqanızmada asan mənim-senilir, et və balıq yeməklərini şam vaxtına saxlamaq daha yaxşıdır, çünkü nisbetən sərin havada onlar daha asan həzm olunur.

## *Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib*



Ümumdünya Şəhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib. "Qazeta.ru" resursunun yazdığını görə, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib.

Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq.

Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtin davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlar dan və gündəlik fəaliyyətdən üstün tutur. Bildirilir ki, oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm de mütəmadi yarana bilər.

## *"Instagram" servisinin auditoriyası 1 milyarda çatıb*

Foto və videoların mübadiləsi üçün "Instagram" xidmətinin istifadəçilərinin sayı 1 milyard olub. AZƏRTAC bildirir ki, bu haqda xidmətin saytında məlumat verilib. "Instagram" - indi 1 milyard istifadəçini birləşdirən global bir cəmiyyətdir. "Biz 2010-cu ildən etibarən cəmiyyətimizin inkişafı üçün mümkün olan hər şeyi etmişik. Bu, bizim üçün böyük nailiyyətdir, həminiz təşəkkür edirik!" - deyə məlumatda bildirilir.

Həmçinin iyunun 20-də tərtibatçılar tərəfindən təqdim edilmiş "IGTV" adlı yeni programın köməyi ilə müddəti 1 saatadək olan şəxsi videolar yerleşdirmek və izləmək mümkün olacaq. Bir neçə həftə ərzində istifadəçilər üçün elçatan olacaq mobil program "Android" və "iOS" əməliyyat sistemlərində işləyəcək.

**Baş redaktor:**

**Bəhruz Quliyev**

**Baş redaktorun müavinləri:**

**Valeh Məhərrəmli**  
**Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
**E-mail:** ses@sia.az  
**Tel:** 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzet "Ses"** in komputer mərkəzində yığılır, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur.  
Qəzətdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başa hər gün  
nəşr olunur  
Tiraj: 5500**

# Ses

**Son səhifə**

**22 iyun**

## *"Messi tənqidlərə görə ağlayır"*

Argentina millisinin hücumçusu Lionel Messinin anası Seliya Kuççittini "El Trece"yə müsahibə verib. Apasport.az saytının məlumatına görə, Kuççittini Messinin, ünvanına səslənən tənqidlərə görə əziyyət çekdiyini, hətta ağladığını qeyd edib.

"Onun turnirdə gözləntiləri böyüdü. Leonun xəyalı dünya çempionatını qazanmaqdı. Ailemiz onu dəstəkləyir. Messi, həmçinin komanda yoldaşları çempion olmaq, ölkəmizə titul qazandırmamaq isteyir. Tənqidlərə görə çox əziyyət çekirik. Messinin, üzərinə düşən məsuliyyəti dərk etmediyini deyirler. Bu, doğru deyil. Kaş onlar da Leoya bizim nəzər nöqtəmizdən baxa bilərlər. O, həqiqətən də əziyyət çekir, hətta ağlayır. Tənqidlər həm onu, həm də bizi incidir" - deyə, o bildirib.



## *"Azərreyl" "Çelenc Cup"da*

Ölkəmizi qadın voleybolcular arasında avrokubokda təmsil edəcək komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan otən il olduğu kimi, bu dəfə də "Çelenc Cup"da bir komanda ilə mübarizə aparacaq.

Qitəmiqyaslı turnirdə Super Liqanın qalibi "Azərreyl" çıxış edəcək. Bu, "dəmiryolcular"ın avrokubokda 18-ci cəhdidi. Bakılılar "Çelenc Cup"da isə 4-cü dəfə oynayacaqlar. Yarışın püşkatması iyunun 28-də Lüksemburqda olacaq. Turnirə isə noyabrın 11-də start veriləcək.



## *Xulen Lopeteqinin "Real"da illik maaşı 6 milyon avro olacaq*

"Real Madrid" futbol klubunun yeni baş məşqçisi Xulen Lopeteqinin müqaviləsinin təfərruatları açıqlanıb. AZƏRTAC xəbər verir ki, təcrübəli mütəxəssisin "kral klubu"nda illik maaşı 6 milyon avro olacaq.

O, madridilərin əzəli rəqibləri "Barselona" və "Atletiko"nun məşqçi həmkarları - Ernesto Valverdeden 12 milyon, Diego Simeonedən isə 14 milyon az qazanacaq.

Qeyd edək ki, Lopeteqi dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasından qovulmuş və "Real Madrid" klubu ilə müqavilə bağlamışdı.

## *Fred rəsmən "Mançester Yunayted" də*



"Şaxtor"un sabiq yarımmüdafiəci Fred karyerasını "Mançester Yunayted"də davam etdirəcək. Klubun saytında yer alan məlumatə görə, braziliyalı futbolcu ilə 5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, saziş eləvə 1 il təzadila bilər. Keçidin detalları açıqlanmasa da, "Mançester Yunayted" in Fredə görə klubuna 60 milyon avro ödədiyi bildirilir.

## *"Bavariya" Boatenqə 60 milyon avro qiymət qoydu*

"Bavariya"nın müdafiəcisi Jerom Boateng mövsümlərarası fasilede komandanadan ayrıla bilər. Nüfuzlu "Bild" nəşri yazır ki, Münhen klubu 50-60 milyon avro qarşılığında alman futbolcu ilə yollarını ayırmaya hazırlıdır. "Bavariya" aşağı məbləğ qarşılığında Boatenqənin komandanadan ayrılmasıն əleyhinədi. Əgər minimum 50 milyon avro təklif olmasa, 29 yaşlı müdafiəçinin müqaviləsi uzadıla bilər. Daha önce "Juventus"un Boatenqə yaxından maraqlandığı barədə xəbərlər yayılmışdır.

